

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim  
üçün ən əziz qəzətdir

*Hərəkət*

# SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 097 (5085) 1 iyun 2016-cı il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

## Bakıda SOCAR-in yeni inzibati binası açılıb

Azərbaycan Prezidenti  
İlham Əliyev açılışda iştirak edib

Səh → 2



4

"Əli Həsənov:  
Azərbaycanda  
medianın palitrası artıq  
tam formalaşıb"



6

Baş nazirin müavini Əli  
Əhmədov və Milli  
Məclisin deputatları  
Tərtər rayonunda olublar



7

İyunun 1-dən daha  
1334 dərmanın yeni  
qiyməti qüvvəyə minir



# Bakıda SOCAR-in yeni inzibati binası açılıb

*Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak edib*

**M**ayın 30-da Bakının Heydər Əliyev prospektində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) yeni inzibati binasının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışa iştirak edib. Son illərdə Bakıda tikilib istifadəyə verilən memarlıq nümunələri Azərbaycan paytaxtinın inkişaf tempini göstərir, şəhərimizin abadlaşmasında və daha da gözəlləşməsində xüsusi rol oynayır.

"Qara qızıl"ı insan kapitalına çevirməliyik" məqsədini qarşıya qoyan dövlətimizin başçısı neftdən gələn galirlərin bir hissəsinin həm də nəhəng infrastruktur layihələrinin icrasına yönəlməkle bu gün Bakını dünyanın en gözəl şəhərlərindən birinə çevirib. Bu prosesdə paytaxtin en hündür "göydələn"i olan SOCAR-in yeni inzibati binası xüsusilə seçilir. Bu nəhəng tikilinin təməli 2010-cu il oktyabrın 12-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Prezident İlham Əliyev binanın rəmzi açılışını bildirən lenti kesdi.

SOCAR-in prezidenti Rövşən Abdullayev dövlətimizin başçısına binada yaradılan şərait barədə məlumat verdi. Bildirildi ki, binanın layihələndirilməsi işlərinə 2007-ci ilde



başlanılıb. Elan olunan müsabiqədə Fransa, İtalya, Böyük Britaniya, Koreya Respublikası, Türkiye və Azərbaycanın bir sıra nüfuzlu şirkətlərinin təkliflərinə baxılıb. Müasirlik, funksional xüsusiyyətlərinin əlverişliliyi, paytaxtin arxitekturasına, habelə Dövlət Neft Şirkətinin qoymuş olduğu texniki şərtləre uyğunluğu baxımından Koreya Respublikasının "Heerim Architects & Planners Co. Ltd" şirkəti tərəfindən təqdim olunan "Külek-alov" konsepsiyası daha cəlbedici hesab edilib ve layihələndirme işlərinin məhz həmin konsepsiya əsasında aparılması məqsədə uyğun sayılıb. 2010-cu ilin martında SOCAR-in yeni inzibati binasının tikintisi üzrə xidmətlərin göstərilməsi üçün açıq müsabiqə elan edilib. Dünyanın 8 nüfuzlu tikinti şirkətinin iştirak etdiyi tenderde Türkiyənin "TEKFEN İnşaat" şirkəti qalib gelib. Təxminən beş il ərzində aparılan tikinti işləri nəticəsində paytaxtin en gözəl memarlıq nümunələrinən biri ərsəyə gelib. Binanın birinci mərtəbəsində xalqımızın ümummilli lideri, Azərbaycanın yeni neft strategiyasının banisi Heydər Əliyevin və Prezident İlham Əliyevin fealiyyətindən bəhs edən fotoguşə yaradılıb, Ulu Öndərin bərəyefi vurulub.

Qeyd olundu ki, SOCAR-in yeni inzibati binası müasir beynəlxalq standartlara tam cavab verir və burada yüksək təhlükəsizlik tədbirləri görülüb. Binanın təhlükəsizlik və texniki sistemlərinin idarə edilməsi vahid mərkəzdən həyata keçirilir. Hündürlüyü 200 metr olan binanın 40 mərtəbəsi yerüstü, 2 mərtəbəsi isə yeraltı olmaqla ümumilikdə 5 hektar sahəni əhatə edir. Paytaxtda müasir

memarlıq üslubu ilə fərqlənen və xüsusi gözelliyi ilə seçilən binanın 34-37-ci mərtəbələri rehbərliyin ofisleri, 18-33-cü mərtəbələr baş ofisin idarə və şöbələri, 3-16-ci mərtəbələr isə şirkətin struktur bölməlerinin ofisleri kimi fəaliyyət göstərəcək. Binanın konstruksiyası dəmir-beton özək divarlı və polad quruluşlu kompozit sistemə əsaslanıb. Rixter cədvəli üzrə 9 ballıq zəlzələyə davamlı olan binanın layihəsi Kandadada xüsusi beynəlxalq laboratoriyada virtual şəraitdə sınaqdan keçirilib və saatda 190 kilometr külək süretinə hesablanıb. Bildirildi ki, yeni inzibati binada üç konfrans zalı var. Buradakı 233, 110 və 22 yerlik konfrans zallarında müxtəlif tədbirlərin keçirilməsi üçün her cür şərait yaradılıb.

Konfrans zalı ilə tanışlıq zamanı Prezident İlham Əliyev binanın tikintisini eks etdiyi video Görüntülərə baxdı. Binada hər cür avadanlıqla təchiz olunan iki fitness mərkəzi də qurulub. Yeni binanın 450 nəfərlik yemekxanasında, həmçinin 130 nəfər üçün nəzərdə tutulan kafeteriyasında da hər cür şərait yaradılıb. Binanın podium hissəsində emək-



daşların istifadəsi üçün zəngin ədəbiyyatla təmin edilən kitabxana da var. Diq-qətə çatdırıldı ki, binanın yeraltı hissəsində 1045, ərazisində isə 240 avtomobil yerlik dayanacaqlar yaradılıb. Külək-tunnel testinə uyğun olaraq, əsmə amplitudasının məhdudlaşdırılması məqsədilə bina damper sistemi ilə təchiz olunub. Fasadın təmizlənməsi və digər xidmətlər binanın üstündə yerləşən teleskopik səbətli kran vasitəsilə həyata keçiriləcək. Bundan elə, bina qoşa kabini liftlər və avtomatlaşdırılmış mərkəzi yönəldirme sistemləri ilə təmin olunub. Bina ilə tanışlıqdan xatira şəkli çəkdirildi.

Bu gün dünyada Azərbaycan brendi kimi çıxış edən SOCAR artıq uzun illərdir ölkəmizin yanacaq-enerji təhlükəsizliyini, neft-qaz və neft-kimya sənayesinin inkişafı üzrə strateji maraqları təmin etməyi, qabaqcıl və eko-loji cəhətdən təmiz texnologiyalardan istifadə edərək ölkənin elmi-texniki, iqtisadi və intellektual potensialının artırılmasına dəstək olmağı, regional və beynəlxalq enerji layihələ-

rində həlledici mövqə tutmayı, karbohidrojen ehtiyatlarının və emal məhsullarının daxili və xarici bazarlarda satışından maksimum mənfəət əldə etməyi qarşısına məqsəd qoyub və bu məqsədlərə də çatıb. 1994-cü ilde xalqımızın ümummilli lideri Heydər Əliyevin böyük səyləri sayesində imzalanan "Ösərin müqaviləsi" ilə başlanan yeni neft strateyi Azərbaycanın sürətli inkişafında müüm rol oynayıb. Hazırda 7 nəqli marşrutuna malik olan ölkəmiz Avropanın enerji təhlükəsizliyində müüm rol ilə diqqət çəkir. Azərbaycan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Örzurum neft-qaz kəmərlərindən sonra Prezident İlham Əliyevin güclü dəstəyi ilə TANAP və TAP qaz kəmərlərinin, bütövlükde "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşmasında aparıcı qüvvə kimi çıxış edir. İndi Bakı sürətli inkişafı ilə dünyada mötəbər beynəlxalq tədbirlərin keçirildiyi, uğurlu iqtisadi və enerji layihələrinin icra olunduğu müüm mərkəz funkisiyasını şərəflə yerinə yetirir. Bu gün enerji resurslarımız dövlət müstəqilliyimiz dayaqlarının daha da möhkəmlənməsində müüm rol oynayır, xalqımızın rifahına və xoşbəxt gələcəyinə xidmet edir. Zəngin və şərəflə keçmişə olan Azərbaycan neftinin getirdiyi uğurlar sayesində ölkəmizin regionlarının və paytaxtımızın abadlaşdırılması istiqamətində görülen tədbirlərin geniş vüset alması da bu amaldan qaynaqlanır. Bu isə özlüyüdə Bakının müasir simasının yaradılması ilə bağlı Prezident İlham Əliyevin həyata keçirdiyi konsepsiyanın uğurla reallaşdığını təsdiqləyir. SOCAR-in yeni inzibati binası da bu istiqamətdə atılan addımlardan biridir.

# İlham Əliyev: "Azərbaycan daim Əfqanistanın yanında olacaq"

Prezident İlham Əliyev Əfqanistanın Təhlükəsizlik Şurasının katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 30-da Əfqanistan İslam Respublikasının Təhlükəsizlik Şurasının katibi Mohammad Xanif Atmarı qəbul edib. Əfqanistan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin ölkəmizə rəsmi səfərini xatırlayan dövlətimizin başçısı səfərin uğurlu və səmərəli keçdiyini məmənnunluqla qeyd etdi.

Prezident İlham Əliyev hər iki ölkənin dövlət başçıları səviyyəsində çox yaxşı münasibətlərin qurulduğunu dedi. Əfqanistan İslam Respublikasının Prezidenti ilə aparıcıları müzakirələre toxunan dövlətimizin başçısı Prezident Məhəmməd Əşrəf Qaninin Əfqanistanda təhlükəsizliyin möhkəmləndirilməsi və ölkənin inkişafının davam etdirilməsi istiqamətində atlığı addimların, o cümlədən Əfqanistanın gələcəyi ilə bağlı fikirlərinin onda dərin təessürat yaratdığını vurğuladı. Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin olduğunu deyən Prezident İlham Əliyev Azərbaycanın daim Əfqanistanın yanında olacağını qeyd etdi. Dövlətimizin başçısı Əfqanistan İslam Respublikasının Təhlükəsizlik Şurasının katibi Mohammad Xanif Atmarın Azərbaycana səfərinin ölkələrimiz arasında mövcud əlaqələrin, eləcə də əməkdaşlığımızın gələcək inkişafi ilə bağlı müzakirələrin davam etdirilməsi baxımından önemini vurğuladı.

Təhlükəsizlik Şurasının katibi Mohammad Xanif Atmar Əfqanistan İslam Respub-



likasının Prezidenti Məhəmməd Əşrəf Qaninin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıldı. O dedi ki, Prezident Məhəmməd Əşrəf Qanı ilk Prezident olaraq Azərbaycan Prezidenti ilə görüşündən şərəf hissi duyur. Mohammad Xanif At-

mar bildirdi ki, ölkəsinin Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevin İsləm ölkələri birliyindəki rolunu yüksək qiymətləndirir və bu istiqamətdəki fəaliyyətini minnədarlıqla qeyd edir. Görüşdə iki ölkə arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlığın

perspektivləri ilə bağlı məsələlər etrafında fikir mübadiləsi aparıldı. Dövlətimizin başçısı Prezident Məhəmməd Əşrəf Qaninin salamlarına görə minnədarlığını bildirdi, onun da salamlarını Əfqanistan Prezidentinə çatdırmağı xahiş etdi.

# Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Azərbaycan ilə 20 ildən artıqdır uğurlu əməkdaşlıq edir

Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizə yeni təyin olunmuş fövqələdə və səlahiyyətli səfiri Kerol Meri Kroftsun etimadnaməsini qəbul edib. Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi. Diplomat etimadnaməsini Prezident İlham Əliyev təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlərə səhəbat etdi. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin gündəliyinin geniş sahələri əhatə etdiyini deyən dövlətimizin başçısı səfir Kerol Meri Kroftsun diplomatik fəaliyyətinin bu əlaqələrin daha da möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyinə ümidi var olduğunu bildirdi.

Səfir Kerol Meri Krofts ölkəsinin Azərbaycan ilə 20 ildən artıqdır ki, uğurlu əməkdaşlıq etdiyini vurğuladı. BP-nin ölkəmizə ən böyük sərmaya yatırımları Azərbaycan ilə əməkdaşlıq imkanlarından danışdı. Azərbaycanda olduğu müddədə Bakı ilə yanaşı, respublikamızın müxtəlif bölgələri ilə də tanış olduğunu deyən səfir Kerol Meri Krofts xalqımızın qonaqpərvərliyinin və ölkəmizdəki fərqli gözəlliklərin onda



dərin təessürat yaratdığını, Bakının beynəlxalq bir şəhər kimi onu vələh etdiyini vurğuladı. Azərbaycanın müxtəlif bölgələri ilə tanışlığın ölkəmizi daha yaxından tanımaq

üçün yaxşı fırsat yaratdığını deyən dövlətimizin başçısı bu səfərlərin əhəmiyyətini qeyd etdi. Prezident İlham Əliyev səfire gələcək fəaliyyətində uğurlar arzuladı. Görüş-

də Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən proseslər etrafında geniş fikir mübadiləsi aparıldı.

# Əli Həsənov: "Azərbaycanda medianın palitrası artıq tam formalaşıb"

**A**zərbaycanda medianın palitrası artıq tam formalaşıb, ölkədə 50-dən artıq televiziya və radio, yüzlər qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursları, jurnalist təşkilatları və media yayım formaları fəaliyyət göstərir. AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov mayın 31-də Avropa İttifaqı və Avropa Şurasının birgə "Programlar üzrə Əməkdaşlıq Çərçivəsi"nin "İfadə və media azadlığı" layihəsi çərçivəsində diffamasiya mövzusunda "dəyirmi masa" dəki çıxışında söyləyib.

Dövlət müstəqilliyini eldə etdikdən sonra Azərbaycan Respublikasında fikir, söz, məlumat azadlığının təmin edilməsi, müstəqil medianın formalaşdırılması vətəndaş cəmiyyəti quruculuğu və demokratikləşmə prosesinin əsas istiqamətlərindən biri kimi daim dövlətin diqqət mərkəzində olduğunu vurğulayan Əli Həsənov deyib: "1995-ci ildə qəbul olunmuş Konstitusiyada müvafiq normalar təsbit olunmuş, ümummilli lider Heydər Əliyevin fərmanı ile 1998-ci ildə ölkədə senzura ləğv edilmiş, KIV azadlığının təmin olunması üçün qanunvericilik bazası təkmilləşdirilmiş və beynəlxalq standartlara uyğunlaşdırılmış, medianın iqtisadi müstəqilliyyətinin gücləndirilməsi, jurnalist peşəkarlığının artırılması istiqamətində tədbirlər həyata keçirilməli, mətbuatın siyasi qütbələşməsinin səviyyəsi aşağı enməlidir və yalnız bundan sonra müvafiq qanunun qəbul olunması məsələsinə baxıla bilər. Həmçinin ictimai rəyin bu yeniliyi hazırlanmasını ehtiva edən bir sıra zəruri tədbirlərin həyata keçirilməsi lazım idi.

Azərbaycanda medianın palitrasının artıq tam formalaşdığını diqqətə çatdırın Əli Həsənov bildirib ki, ölkədə 50-dən artıq televiziya və radio, yüzlər qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursları, jurnalist təşkilatları və media yayım formaları fəaliyyət göstərir. Azərbaycan qanunvericiliyi hər kəsin informasiyanı sərbəst, azad şəkilde axtarmaq, eldə etmək, yaymaq hüququnu təmin edir. Azərbaycanda mətbuat organı açmaq üçün çox asan prosedur keçmək və fəaliyyətə başlamaq mümkündür.

Əli Həsənov deyib: "Hesab edirəm ki, bunda həm Azərbaycanın inkişaf perspektivini müəyyən edən strateji inkişaf xəttinin həyata keçirilməsi, həm də ölkənin bir çox beynəlxalq təşkilatlar çərçivəsində uğurlu fəaliyyəti mühüm rol oynayır. Bilirsiz ki, Azərbaycan demokratik normaların inkişaf etdirilməsi və vətəndaş cəmiyyəti quruculuğu sahəsində ATƏT və Avropa Şurası ilə six əməkdaşlıq edir. Ötən illərdə media azadlığının inkişaf etdirilməsi sahəsində bir çox uğurlu layihələr həyata keçirilib. Əlbəttə, onların sırasında Avropa Şurası və Avropa İttifaqının birgə "Programlar üzrə Əməkdaşlıq Çərçivəsi"nin "İfadə və media azadlığı" layihəsinin də özünməxsus yeri vardır".

"Diffamasiya" mövzusunda təşkil edilən bugünkü tədbir uzun müddətdir ki, Azərbaycanda hərtərəfli müzakire olunan məsələlərdən biridir", - deyən Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, "Diffamasiya haqqında" qanun layihələri bir təşbbüs kimi 2005-ci, 2011-ci və 2013-cü illərdə hazırlanıb, onların ətrafında geniş ictimai müzakirələr təşkil olunub. İctimai müzakirələrin nəticəsi göstərib ki, insanların mətbuat səhifelerində təhqir olunması hal-



larının yüksək, medianın iqtisadi müstəqilliyyi zəif və siyasi qütbələşmənin güclü olduğu bir zamanda belə bir qanunun qəbul edilməsi eks effekt yarada, məsələni daha da mürekkebələşdirə bilər. Deməli, ilk növbədə, mətbuat organlarının iqtisadi müstəqilliyyətin gücləndirilməsi, jurnalist peşəkarlığının artırılması istiqamətində tədbirlər həyata keçirilməli, mətbuatın siyasi qütbələşməsinin səviyyəsi aşağı enməlidir və yalnız bundan sonra müvafiq qanunun qəbul olunması məsələsinə baxıla bilər. Həmçinin ictimai rəyin bu yeniliyi hazırlanmasını ehtiva edən bir sıra zəruri tədbirlərin həyata keçirilməsi lazım idi.

Prezidentin köməkçisi deyib: "2007-ci ilənən sonra Azərbaycanda Avropa Şurası, ATƏT, Avropa İttifaqı, beynəlxalq jurnalist təşkilatları ile birgə jurnalist peşəkarlığının artırılması istiqamətində çoxsaylı tədbirlər həyata keçirilib və müsbət nəticələr eldə edilib. Azərbaycan Prezidentinin fərman və sərəncamları ile qəzet redaksiyalarına, informasiya agentliklərinə birdəfəlik maliyyə yardımçıları ayrılb, jurnalistlərin sosial müdafiəsi gücləndirmək üçün tədbirlər həyata keçirilib. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi" Konsepsiyasının hazırlanması, həmçinin 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında KIV-lərin inkişafına Dövlət Dəstəyi Fondu nun yaradılması və onun fəaliyyətinin təşkilində qarşıya qoyulan əsas vəzifələr söz və məlumat azadlığının çərçivəsindən genişləndirilməsi, KIV-lərin müstəqilliyyətin təmin edilməsi, bu sahədə mənfi halların aradan qaldırılması, jurnalist peşəkarlığının yüksəldilməsi, cəmiyyətdə təqibdə döyümlülük artırılması və digər bu kimi məsələlərin həlli olub.

Elə həmin 2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev konkret mövqə ortaya qoymaq jurnalist fəaliyyətinə və diffamasiya

hallarına görə medianın cinayət məsuliyyətinə cəlb olunmasının məqsədəyə uyğun hesab edilmədiyini açıqlayıb. Həmin dövrdən bu vaxtadək faktiki olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci ve 148-ci maddələrinin tətbiqinə moratorium tətbiq olunub və jurnalistlərə qarşı qaldırılmış cinayət işləri ya icraata götürülməyib, ya da onlara mülki qanunvericilik əsasında baxılıb.

Əli Həsənov deyib: "Onu da nəzərə almaq lazımdır ki, müvafiq maddələrin Cənayət Məcəlləsindən çıxarılması adı jurnalistika fəaliyyəti ilə bağlı olmayan vətəndaşların öz hüquqlarını müdafiə etmək, şərəf və ləyaqətin qorumaq imkanlarından da məhrum edir. Eyni zamanda, həmin müddəələr Avropa İttifaqının üzvü olan eksər ölkələrin, o cümlədən aparıcı dövlətlərin qanunvericiliyində hələ də qalmadıdadır. Qeyd edim ki, əger səhəbət onların tətbiq olunmamasından gedirse, analoji vəziyyət Azərbaycanda da vardır.

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il dekabrın 27-də insan hüquqlarının və əsas azadlıqlarının səmərəli müdafiəsi üzrə Milli Fəaliyyət Planını təsdiq etdiyini vurğulayan Əli Həsənov deyib: "Həmin planda "Diffamasiya haqqında" qanunun qəbul edilməsi bəndi də öz eksini tapıb. Daha sonra Mətbuat Şurası 2010-cu ili Azərbaycanda "Diffamasiya il" elan edib, jurnalist təşkilatları "Diffamasiya haqqında" Qanuna bağlı müxtəlif təşəbbüsler irəli sürüb, ATƏT-in dəstəyi ilə qanun layihələri hazırlanıb və Azərbaycan Milli Məclisinə təqdim edilib. Həmçinin 2013-cü ildə Azərbaycan müvafiq qanun layihəsini hazırlayaraq ekspertiza üçün Avropa Şurasının Venesiya Komissiyasına göndərə də, sonda bir sıra məsələlərlə bağlı fikir ayrılığının yaranması şəraitində qanunun qəbulu mümkün olmayıb.

Göründüyü kimi, Azərbaycanda "Diffamasiya haqqında" qanunun qəbul edilməsi

qapadılmış məsələ deyil, bu layihənin üzərində iş davamlı şəkildə aparılıb, zəruri tədbirlər həyata keçiriləbilən.

"Düşünürəm ki, bugünkü müzakirələrdə bir tərəfdən Azərbaycanda həmin qanunun qəbulu ilə bağlı real imkanlar qıymətləndiriləcək, beynəlxalq təcrübə nəzərdən keçiriləcək və səmərəli təkliflər irəli sürülləcək", - deyə Əli Həsənov bildirib.

Avropa Şurasının Bakı ofisinin rəhbəri xanım Draqana Filipoviç "İfadə və media azadlığı" layihəsinin Avropa Şurası və Avropa İttifaqı ilə əməkdaşlığın vacib elementi olduğunu söyləyib. Avropa Şurasının İnformasiya Cəmiyyəti İdarəsinin rəisi Patrik Penninks vurğulayıb ki, jurnalistlər öz fəaliyyətlərində vicedanlı davranışları davranmalı və etik qaydaları nəzərə almılmalıdır.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov ölkəmizdə diffamasiya hazırlıq mərhəlesinə start verildiyini bildirib. O qeyd edib ki, cəmiyyətdə bu qanunun qəbulu ilə bağlı fikir ayrılıqları mövcuddur.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Ceron Uilyams "İfadə və media azadlığı" layihəsi çərçivəsində nəzərdə tutulan bütün fəaliyyətlərin uğurla həyata keçiriləcəyinə inandığını bildirib.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı söz və ifadə azadlığının, insanların şərəf və ləyaqətinin təmini hüququnun Azərbaycan Konstitusiyasında təsbit olunduğu söyləyib.

Milli Məclisin hüquq siyaseti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan dövlətinin söz və ifadə azadlığı sahəsində bütün öhdəliklərə sadiq olduğunu vurğulayıb, diffamasiya qanunu ilə bağlı görülən işlərdən danışır. Dövlət qurumlarının, beynəlxalq təşkilatların 50-dək nümayəndəsinin iştirak etdiyi "dəyirmi masa" müvafiq mövzularda sessiyalarla və müzakirələr davam edib.

# 28 May - Respublika Günü Londonda təntənəli şəkildə qeyd olunub



**A**zərbaycanın Böyük Britaniya-dakı səfirliyi Londonda 28 May - Respublika Günü münasibətilə rəsmi ziyafət təşkil edib. İngiltərə-Azərbaycan Cəmiyyətinin Azərbaycan tərəfindən həmsədri, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak ediblər. Britaniyanın dövlət və hökumət nümayəndələri, Londonda akreditə olunmuş diplomatik korpusun təmsilçiləri, Britaniya ictimaiyyətinin, Azərbaycan və türk icmalarının nümayəndələri də mərasimə qatılıblar.

Əvvəlcə azərbaycanlı skripkaçı Səbinə Rakçayevanın ifasında Azərbaycanın və Britaniyanın dövlət himmləri səsləndirilib.

Sonra çıxış edən Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə 1918-ci ilin bu gündündə Azərbaycan xalqının öz müstəqilliyini elan etdiyini və müsəlman Şərqində ilk demokratik respublikanın ölkəmizdə qurulduğunu bildirib. Uzun illər SSRİNin tərkibində olmasına baxmayaraq, dövlətçilik ənənəsini itirməyən Azərbaycan xalqının 1991-ci ildə Sovetlər Birliyinin dağılması ilə yenidən öz müstəqilliyine qovuşduğu və ölkəmizin dünya birliliyinə bərabərhüquqlu üzvüne çəvrildiyi diqqətə çatdırılıb.

Ölkəmizin iqtisadi, sosial, siyasi münasibətlərindən danışan səfir Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanın dünyada sivilizasiyalararası və mədəniyyətlərarası dialoq üzrə tanınmış mərkəzə çevrildiyini qeyd edib. Ənənəvi olaraq keçirilən Bakı Beynəlxalq Humanitar Forumunun dünyada hökm sürən humanitar böhrana fərqli yanaşmaları üümülməsdirmək, yeni həll yolları tapmaq və beynəlxalq birliyin həmrəyliyinə nail olmaq baxımından önəmi diqqətə çatdırılıb. Cari ilin aprelində Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun uğurla keçirildiyi vurğulanıb. Ölkəmizin bir çox mötəbər tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdırın diplomat "Bakı-2015" birinci Avropa Oyunlarını və bu ilin iyundan paytaxtımızda keçirilecek "Formula-1" yarışını nümunə kimi göstərib.

Britaniya ilə Azərbaycan arasındaki ikitərəfli münasibətlərdən söhbət açan T.Tağızadə xüsusile enerji sahəsində əməkdaşlığı yüksək səviyyədə olduğunu vurğulayıb. Ölkələrimiz arasında siyasi, hərbi, təhlükəsizlik məsələlərinin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da inkişaf



etdirilməsinin prioritet olduğunu bildirib. O, Böyük Britaniya Baş nazirinin ticarət elçisi-nin Azərbaycandakı fealiyyətini yüksək qiymətləndirib. Britaniyanın ölkəmizə yeni təyin olunmuş səfirinə fealiyyətində uğurlar arzu edib.

Diplomat qeyd edib ki, artıq qeyri-enerji sektorunda əməkdaşlığın inkişafı üçün də geniş imkanlar mövcuddur. Hazırda Azərbaycanda qeyri-enerji və sənaye sahələrinin sürətli inkişafı diqqət mərkəzindədir.

Britaniya ilə Azərbaycan arasındaki ikitərəfli münasibətlərin bütün sahələrde sürətli genişləndiyini diqqətə çatdırın T.Tağızadə bu əlaqələrin inkişafına dəstək verən şəxslərin fealiyyətinin əvəzedilməz olduğunu deyib. Birləşmiş Krallıqda professor Nərgiz Paşayevanın təşəbbüsü ilə Azərbaycan və Qafqaz bölgəsini öyrənen Britaniya Fondunun yaradılmasını və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə açılan sənət qalereyasını nümunə göstərib.

Britaniyada fealiyyət göstərən İngiltərə-Azərbaycan Cəmiyyəti, Avropa Azərbaycan Cəmiyyəti kimi təşkilatların əlaqələrimizin inkişafındakı evezsiz xidmetlərindən bəhs edilib. İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədrləri professor Nərgiz Paşayevaya və Lord Germana, Avropa Azərbaycan Cəmiyyətinin rəhbəri Taleh Heydərova minnətdarlıq ifadə olunub. Ermenistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən səfir ölkəmizin bu füsunkar güşəsinin 23 ildir işğal altında olduğunu deyib. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın tarixi, mədəniyyəti, təbietinin heyrətamız olduğunu vurğulayan T.Tağızadə məhz bu bölgəye xas olan atlalarla

deyil, digər sahələrde də sürətli genişləndi-yinin sevindirici hal olduğunu vurğulayıb. Bildirilib ki, Britaniya şirkətləri Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin təşkilatçılığında bu ölkə ilə six əməkdaşlıq edir. M.Tethem qeyd edib ki, münasibətlərimizin daha da inkişafı üçün böyük potensial mövcuddur və Britaniya hökuməti Azərbaycan ilə əlaqələrin genişləndirilməsində maraqlıdır. Milli Məclisin deputatı, Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev ölkələrimizin parlamentlərarası münasibətlərindən danışır. Bildirilib ki, Birləşmiş Krallıq Avropada Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərden biri olub. Ölkəmiz 1991-ci ildə müstəqilliyini bərpa etdiyindən sonra Britaniya ilə Azərbaycan parlamentləri arasındaki münasibətlər yeni mərhələsinə qədəm qoyub. Bütün sahələrde olduğu kimi, parlamentlərarası münasi-



Britaniya Kralıçası II Elizabethin 90 illik yubiley tədbirlərində nümayiş etdirilən möhtəşəm şou haqqında danışır.

Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya idarəsinin direktoru Maykl Tethem çıxış edərək ikitərəfli münasibətlərimizin yüksəlen xətə inkişaf etdiyi diqqətə çatdırıb.

Qeyd edilib ki, Britaniya Azərbaycanın ən böyük investorlarındandır. Britaniya şirkətlərinin Azərbaycanda fealiyyət göstərməyə böyük maraqları var. Cari ilin fevralında Britaniya və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının ilk iclasında bütün sahələrdə əməkdaşlığın və gelecek perspektivlərin geniş müzakirə olunduğu vurğulanıb. Britaniya XİN rəsmisi əlaqələrimizin sadəcə enerji

bətlərimiz də bundan sonra daha da inkişaf edəcəyinə əminlik ifadə olunub.

Sonda tədbir iştirakçıları Azərbaycanın milli ornamentləri, suvenirləri ilə bəzədilmiş stendi ziyarət etdilər. Stenddə ölkəmizin iqtisadi, sosial inkişafı və turizm imkanlarından bəhs edən kitablar da nümayiş olunub. Bundan başqa, Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, özünəməxsus memarlığı, füsunxar təbiəti, son illər əldə etdiyi sosial-iqtisadi nailiyətlər barede sənədli film nümayiş etdirilib.

**Orxan İsmayılov**  
**AZERTAC-in xüsusi müxbiri**  
**London**

# Baş nazırın müavini Əli Əhmədov və Milli Məclisin deputatları Tərtər rayonunda olublar

*Əli Əhmədov: “Əgər bu şərtlər daxilində münaqişə öz həllini tapmasa, təbii ki, münaqişəni həll edən başlıca amil Azərbaycan əsgəri olacaq”*



**B**aş nazırın müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-icra katibi Əli Əhmədov, Milli Məclisin deputatları Hadı Racəbli, Eldar İbrahimov və Hüseynbala Mirələmov mayın 28-də Tərtər rayonunda olub, əsgər və zabitlərlə görüşüb, Ermənistan silahlı bölmələrinin şiddetət artilleriya atəşin nəticəsində dağılmış evlərə baş çəkiblər. Baş nazırın müavini, Milli Məclisin deputatları və Tərtər rayon rəhbərliyi əvvəlcə Tərtər şəhərinin mərkəzi meydanında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önungə tər gül dəstələri qoyublar.

Mərkəzi meydanda aprelin əvvəllerində cəbhənin Tərtər istiqamətində gedən döyüslərdə fərqlənən hərbçilərlə görüş keçirilib.

Hərbi qulluqçuları 28 May - Respublika Günü münasibətə təbrik edən Əli Əhmədov bildirib ki, aprelde cəbhədə baş verən hadisələr qəhrəman döyüşçülərimizin Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün qorunması və bərpa edilməsi naməne hər cür qəhrəmanlıq göstərməyə hazır olduğunu nümayiş etdirdi. Əsgərlərimizin qəhrəmanlığı, şücaəti, erməni təxribatına verdiyi layiqli cavab, eyni zamanda, Tərtər əhalisinin göstərdiyi dəyərət Azərbaycanı uzun illərdən bəri gözlədi-



yımız qələbəyə yaxınlaşdırır. Azərbaycan xalqı öz hərbi qüvvələri ilə fəxr edə bilər. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə işğal altındakı torpaqları azad edəcək. Əli Əhmədov xidmətdə fərqlənən hərbçilərə hədiyyələr təqdim edib, hərbi qulluqçularla xatirə şəkli çəkdirib.

Sonra mərkəzi meydanda quraşdırılmış monitorda Tərtər Rayon İcra Hakimiyyətinin və Müdafiə Nazirliyinin birgə layihəsi olan "Qəhrəman Tərtərim" musiqili kompozisiyası nümayiş etdirilib.

Baş nazırın müavini və Milli Məclisin deputatları Ermənistan hərbi birləşmələrinin artilleriya zərbələri nəticəsində Tərtər şəhərində və Qapanlı kəndində dağilan evlərə baxış keçirib, ev sahibləri ilə görüşüb.

Sakinlərlə söhbət zamanı Əli Əhmədov bildirib ki, cəbhədəki son döyüslər zamanı tərtərilər böyük qəhrəmanlıq göstəriblər. Onların bu qəhrəmanlığı, dəyanəti, ermənilərin atdığı mərmilərdən qorxmaması əsgərlərimizi daha da ruhlandırdı.

Baş nazırın müavini erməni artilleriyası-

nın zərbələri nəticəsində zərər çəkmiş bütün evlərin Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə yüksək keyfiyyətlə bərpa olunacağını diqqətə çatdırıb. O bildirib ki, zərərəkmiş bütün evlər əvvəlkindən də yaxşı seviyyədə bərpa edilecək.

Əli Əhmədov jurnalistlərə müsahibəsində bildirib ki, aprel ayında baş verən hadisələr Azərbaycan Ordusunun erməni taxribatlarına layiqli cavab verməyə hazır olduğunu göstərdi. Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin, hərbçilərin əhval-ruhiyyəsinin kifayət qədər yüksək olduğunu təsdiq etdi. Azərbaycan Ordusu işğal altında olan bütün torpaqlarımızı Ali Baş Komandanın rəhbərliyi ilə azad etməyə hazırlır və qadırdır. "Biz münaqişənin dinc yolla həll olunmasının tərəfdarıyız. Amma bu şərtlə ki, işğal altında olan torpaqlar qeyd-şərtsiz azad olunsun, Azərbaycanın ərazi bütövlüyü təmin edilsin. Əgər bu şərtlər daxilində münaqişə öz həllini tapmasa, təbii ki, münaqişəni həll edən başlıca amil Azərbaycan əsgəri olacaq. Bu gün hər bir Azərbaycan vətəndaşı qəti əmindir ki, Orдумuz işğal altında olan torpaqları Ali Baş Komandanın rəhbərliyi ilə azad etmək iqtidarındadır. Azərbaycanın işğal altında olan torpaqlarının azad olunacağı gün uzaqda deyil" - deyə Əli Əhmədov bildirib. Daha sonra nümayəndə həyəti ön xətdə xidmet edən əsgər və zabitlərə görüşüb, onların xidmet şəraiti ilə tanış olub.

## Əfqanistanın Təhlükəsizlik Şurasının katibi DSX-da olub

**Əfqanistan İslam Respublikasının Təhlükəsizlik Şurasının katibi cənab Mohammad Xanif Atmarın başçılığı altında nümayəndə heyəti Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.**

DSX-dan SİA-ya verilən məlumatda görə, səfər çərçivəsində nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarları öünüə əklil qoyaraq onların ruhuna hörmət və ehtiramlarını bildirib, daha sonra Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi uğrunda həlak olanların xatirəsini yad ediblər. Daha sonra Əfqanistanın Təhlükəsizlik Şurasının katibi cənab Mohammad Atmar Dövlət Sərhəd Xidmətinin Aparatında qarşılanıb. Geniş tərkibdə keçirilən görüş zamanı Azərbaycan Respublikası və Əfqanistan İslam Respublikası arasında dostluq münasibətləri məmənunluq hissi ilə qeyd olunub, hərbi-texniki, təlim-




tədris, təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Söhbət əsnasında həmçinin beynəlxalq terrorçuluq, qeyri-leqlə müraciəti, narkotrafik və digər transsərhəd cinayətlərlə mübarizə sahəsində əməkdaşlığın həyata keçirilməsi, regional layihələrdə birgə iştirak edilməsi məsələləri müzakirə edilmiş, qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlığın həyata keçirilməsinin, təcrübə mübadiləsinin zəruriliyi vurğulanıb. Azərbaycan Respublikasının dövlət sərhədindəki əmə-

liyyat şəraiti və mövcud tehdidlərdən danışan Dövlət Sərhəd Xidmətinin reisi - Sərhəd Qoşunlarının Komandani, general-polkovnik Elçin Quliyev Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20%-nin və dövlət sərhədlerinin bir hissəsinin işgal altında qalmışını, işgal olmuş ərazilərin transsərhəd cinayətkar fealiyyətlər üçün istifadə olunmasını, mövcud vəziyyətin sərhəd təhlükəsizliyinə əsas təhlükə olduğunu qeyd edib. Görüşdə həmçinin sərhəd mühafizə sisteminin təkmilləşdirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi üzrə görülən işlər və elədə olunmuş nailiyətlər barəsində Əfqanistan nümayəndələrinə ətraflı məlumat verilib. Qeyd edək ki, səfər müddətində nümayəndə heyətinin Dövlət Sərhəd Xidmətinin struktur bölmələrində olması, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi və Fövqəladə Hallar Nazirliyində qəbul edilməsi nəzərdə tutulur.

**Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Əfqanistan Təhlükəsizlik Şurasının katibi ilə görüşüb**

**A**zərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev mayın 31-de ölkəmizdə səfərdə Əfqanistan İslam Respublikasının Təhlükəsizlik Şurasının katibi Mohammad Xanif Atmar ilə görüşüb.



Əfqanistan İslam Respublikasının Təhlükəsizlik Şurasının katibi Mohammad Xanif Atmar Prezident İlham Əliyevin onu qəbul etdiyini, Azərbaycan dövlətinin başçısının ölkələrimiz arasında münasibətləri yüksək qiymətləndirdiyini və əməkdaşlığın gələcək inkişafı ilə bağlı müzakirələrin davam etdirilməsinin əhəmiyyətini vurğuladığını bildirdi. Görüşdə Azərbaycan ilə Əfqanistan arasında müxtəlif sahələrde, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığın perspektivləri barədə ətraflı fikir mübadiləsi aparıldı.

**Vladimir Jirinovski: Əminəm ki, prezidentlərimiz bütün məsələlərdə həmişə ümumi dil tapacaqlar**

**G**özel rehber İlham Heydər oğlu Əliyev, böyük nailiyyətlər, dənizin sahilində yerləşən inci, may günlerinə təsadüf edən bayram. Mən əminəm ki, Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti müstəqilliyin elan edilməsinin, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının növbəti ildönmənү böyük sevincə qarşılıqlar. Əziz dostlar, qonşular, bayramınızı təbrik edirik. Hamınızı sevirik və sizə hörmət bəsləyirik.



Bu sözləri Rusiya Federasiyası Dövlət Duması sədrinin müavini, Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovski AZERTAC-a müsahibəsində söyləyib. Sədr müavini Azərbaycan ilə Rusiya arasında münasibətlərin yüksək seviyyədə olduğunu vurğulayaraq əmin olduğunu bildirib ki, ən ağır vaxtlar geridə qalıb, qabaqda yalnız danışqlardır. V.Jirinovski deyib: "Ölkələrimiz arasında heç bir mübahisəli məqam yoxdur. Münasibətlər bundan sonra da bütün istiqamətlərdə inkişaf edəcək. Əminəm ki, prezidentlərimiz bütün məsələlərdə həmişə ümumi dil tapacaqlar".

**iyunun 1-dən daha 1334 dərmanın yeni qiyməti qüvvəyə minir**

**I**yunun 1-dən daha 1334 dərmanın yeni qiyməti qüvvəyə minir. Azərbaycanda dövlət qeydiyyatına alınmış 10 mindən çox dərman vasitəsindən indiyədək 7075-nin qiyməti Tarif (qiymət) Şurası tərefindən təsdiq edilib. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasından AZERTAC-a bildirilib ki, bunlardan 5741-i apteklərdə artıq təsdiq edilmiş qiymətlərlə satılır. Qiymətləri təsdiqlənmiş digər 1334 dərman vasitəsinin yeni qiyməti isə iyunun 1-dən qüvvəyə minəcək.



Bələliklə, sabahdan etibarən qiymətləri tənzimlənmiş 7075 dərman vasitəsinin hamısı ölkə ərazisində bütün apteklərdə təsdiq edilmiş qiymətlərə satılmalıdır. Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qalan hissəsinin qiymətlərinin tənzimlənməsinin bir ay ərzində başa çatdırılması nəzərdə tutulur. Qiymətləri təsdiq edilmiş dərman vasitələrinin, qüvvəyə minmə tarixi de göstərilənək həm tərkib üzrə, həm də ticarət adına görə ümumi siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet sayının ([www.tariff.gov.az](http://www.tariff.gov.az)) "Dərman vasitələri" bölməsində yerləşdirilib. Bu siyahı qiymətlər təsdiqləndikcə yenilənir. Qeyd olunanları nəzərə alaraq, istehlakçılarla qiymətləri təsdiq edilmiş dərman vasitələrinin fərqli qiymətə satılması hali ilə qarşılaşdırıldıqda İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə və ya 498-15-01 və 498-15-04 nömrəli telefonlarla nazirlik yanında Anti-inhisar Siyaseti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etmələri tövsiye olunur.

## YAP GB- nin təşkilatçılığı ilə "Gənclik və global çağırışlar" adlı beynəlxalq konfrans keçirilib

**Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) təşkilatçılığı ilə Bakıda keçirilən "Gənclik və global çağırışlar" adlı beynəlxalq konfrans keçirilib. Konfransda İYDU (International Young Democrat Union), İCAPP (International Conference of Asian Political Parties) və DEMYC (Democrat Youth Community of Europe) təşkilatlarının üzvləri qatılıblar. Konfrans işini "Park Inn" otelində "Qlobal çağırışlar və gəncliyin cavabı", "Siyasi plüralizm və parlament təcrübəsi" adlı sessiyalarla davam etdirib.**

Konfransda çıxış edən YAP GB-nin sədri Seymur Orucov gənclərin qlobal çağırışlara daha aktiv cavab verməsinin vacibliyini diqqətə çatdırıb, erməni terrorizmi, nüve təhlükəsizliyi, qlobal istileşmə, irqçılık, humanitar fəlakət mövzularında ətraflı məlumat verib. Bildirilib ki, regionda yerləşən Ermənistən daim azərbaycanlılara qarşı mənəvi və silahlı terrorlar tərəfdib, insanları kütləvi şəkildə qırıb. Bəşər tarixinde insanlıqqa qarşı tərəfdilmiş en böyük cinayətlərdən olan Xocalı soyqırımı ermənilərin iç üçün nümayiş etdirir. Soyqırıq zamanı bir gecədə 613 nəfər nəfər öldürülüb, 487 nəfər yaranıb, 1275 nəfər isə itkin düşüb. Ermənistən silahlı birləşmələri tərəfindən Azərbaycan rayonlarının işğalı nəticəsində 20 mindən çox insan qetlə yetirilib, 50 mindən artıq adam yaralanıb və şikeət olub. Bir milyondan artıq insan qaçın və məcburi köçkünlərində yaşamağa məcburdur. Bunlardan başqa ayrı-ayrı vaxtlarda Ermənistən dövlətinin maliyyələşdirdiyi ASALA terror təşkilati tərəfindən Azərbaycanın digər ərazilərində qanlı terror



aktları, o cümlədən Bakı metrosunda partlayışlar tərəfdib. İşğal olunmuş Azərbaycan ərazilərindəki bütün maddi-mədəniyyət nümunələri dağıdırıb və yandırılıb. Ümumilikdə, son 20 ildə Ermənistən Azərbaycana vurduğu ziyanın miqdarı 300 milyard dollardan çoxdur. BMT Təhlükəsizlik Şurası tərəfindən Ermənistən silahlı birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan qətnamələrin (822, 853, 874, 884) heç biri icra edilməyib. YAP GB-nin sədri deyib: "Son illər terroru İslamlı bağlamaq meylleri güclənib. Bu meyil özlüyündə kifayət qədər populyarlaşan islamofobiya anlayışının yaranmasına gətirib çıxarıb. Əslinde isə İslamin terrorla heç bir əlaqəsi yoxdur. Nüve təhlükəsizliyindən danışan S.Orucov diqqəti Ermənistən ərazisində yerləşən, istifade müddəti bitmiş, lazımi texniki parametrlərə cavab verməyən Metsamor AES-in region üçün yaratdığı təhlükələrə də yönəldib.

YEPP vitse-prezidenti Ricardo Pozzi, İYDU-nun sədri Bachir Wardini, DEMYC-nin sədri Javier Hurtado və başqaları çıxış edərək beynəlxalq tədbirə ev sahibliyi etdiyinə görə ölkəmizə minnədarlıqlarını bildirib, mövzu-

nun əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, müasir dövrədə gənclik qlobal çağırışlara hazır olmalı, onlara adekvat cavab verməli və yeni trendləri yaratmalıdır. Sühl, əmin-amanlıq, sabitlik, inkişaf bu trendlərin əsas qayəsini təşkil etməlidir.

Bildirilib ki, son illərdə dünyada gənclər təşkilatlarının feallığı xeyli güclənib. Hazırda gənclər zorakılıqlara qarşı, münaqışlarda uşaqların üzləşdiyi problemlərin aradan qaldırılması və digər istiqamətlərdə feallığı daha da artırıblar. Qlobal çağırışlara gənclərin cavabının daha əvvəl olduğunu nəzərə alsaq, əminliklə demək olar ki, məhz onların düşüncələri, fealiyyətləri və təşəbbüsleri nəticəsində planetimi zi daha yaxşı məkana çevirə bilərik.

YAP GB-nin sədr müavini Samirə Quliyeva çıxışında Ermənistən Azərbaycana qarşı hərbi təcavüzü və onun ağır nəticələri barədə məlumat verərək bildirib ki, beynəlxalq birlik Ermənistəndən işğalçı siyasetə son qoymağı, Azərbaycan ərazilərini boşaltmağı tələb etməlidir. İşğalçı Ermənistəni BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə məcbur etmək lazımdır. Konfrans işini müzakirələrə davam etdirib.

## Elmar Məmmədyarov NATO-nun Şimali Atlantika Şurasında çıkış edib

**X**arici İşler Naziri Elmar Məmmədyarov 31 may 2016-ci il tarixində NATO-nun menzil qərargahında keçirilən Azərbaycan-NATO iclası çərçivəsində teşkilatın ali orqanı olan Şimali Atlantika Şurasında çıkış edib. SİA-nın məlumatına görə, Elmar Məmmədyarov Azərbaycan və NATO -ya üzv dövlətlər arasında Sülh naminə Tərəfdaslıq üzrə Çərçivə Sənədi və Avro-Atlantika Tərəfdaslıq Şurasının Əsas Sənədi əsasında siyasi və hərbi əməkdaşlığın inkişaf etdiriyini qeyd edərək, Azərbaycanın fəal surətdə NATO-nun Fərdi Tərəfdaslıq üzrə Fəaliyyət Programı, Planlaşdırma və Təhlil Prosesi və Əməliyyat İmkanları Konsepsiyası kimi programlarında iştirak etdiyini qeyd etdi. NATO ilə əməkdaşlığın ölkəmizin hərbi və təhlükəsizlik qüvvələrinin islahatı və NATO ölkələrinin silahlı qüvvələri ilə operativ uzlaşmanın güclənməsində müümət rol oynadığını deyən Elmar Məmmədyarov Azərbaycan zabitlərinin bütün Alyansın qərargahlarında da xidmet etdiyini bildirib.



Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyə töhfə vermek üçün NATO ölkələri ilə birlikdə Kosovo əməliyyatına (KFOR) və Əfqanistanda ISAF və Qətiyyətli Dəstək misiyalarına töhfə verdiyini qeyd edən nazir Azərbaycanın Əfqanistanla ikitərəfli əsasda da elaqelerinin inkişafı barədə məlumat verib. Nazir Elmar Məmmədyarov bir çox NATO üzv dövlətləri ilə birlikdə Azərbaycanın TANAP və TAP qaz kəməri layihelərini icra etdiyini qeyd edərək NATO-da Azərbaycanın sədrlik etdiyi işçi qrup çərçivəsində xüsusi əhəmiyyətli infrastrukturun qorunmasına dair müntəzəm seminarların praktiki əhəmiyyətini vurğulayıb. Cənubi Qafqaz regionundakı vəziyyətdən danışan nazir Elmar Məmmədyarov əlavə etdi ki, 20 ildən artıq dövr ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri pozulub, 20 faiz əraziləri Ermənistanın qanunsuz işğalı altındadır və işğal olunmuş ərazilərdə bir milyondan artıq soydaşımız qanlı etnik təmizləməyə məruz qalıb.

Ermenistanın təhribi və təxribati ilə cəbhə xəttində baş vermiş son gərginlik barədə etrafı məlumat veren Elmar Məmmədyarov işğal faktına əsaslanan status-kvonun gərginlik mənbəyi olmaqdə davam etdiyini vurğuladı. ATƏT Minsk Qrupunun həmsədrleri və bütün beynəlxalq ictimaiyyətin mövcud status-kvonu etibarsız, qeyri-davamlı və qəbul edilməz hesab etdiyini deyən Elmar Məmmədyarov status-kvonun dəyişdirilməsi üçün işğal faktına son qoyulmalı və Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu diqqətə çatdırıd.

Elmar Məmmədyarov deyib: "16 may tarixində Vyanada ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin xarici işler nazirlərinin iştirakı ilə Ermənistan və Azərbaycan prezidentlərinin görüşü keçirildi, iyunda status-kvonu dəyişmək üçün əhəmiyyətli irəliləyiş əldə etmək məqsədile başqa bir görünüş keçiriləcəyini gözleyirik". Ermənistanın Azərbaycanı "çırkı bombalar" ilə hədələməsi, kütləvi qırğınlarda silahlarının yayılmamasına dair beynəlxalq konvensiyalar əsasında üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi barədə məlumat veren Elmar Məmmədyarov rəsmi Yerevanın danışıqlar prosesine yene də xələl vurmaq siyaseti yürütdüyünü bildirib. Nazir Ermənistanın BMT Nizamnaməsi və Helsinki Yekun Aktina uyğun olaraq, digər dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət etmək və ona qarşı güc tətbiq etmək və ya güc tətbiq edərək hədələmkən cəkinmək kimi öhdəliklər götürdüyüñü xatırladıq, Ermənistandan məhz buna əməl etməyi və beynəlxalq ictimaiyyətdən də bunu tələb etməyi gözlədiyimi və vurğulayıb. Nazir NATO-nun öz zirvə toplantılarının yekun bəyanatlarda bu məsələyə münasibətdə ifadə olunan qəti və ardıcıl mövqeyin yüksək qiymətləndirildiyini deyib.

İclas əsasında NATO üzv dövlətlərinin Şimali Atlantika Şurasında təmsil olunan daimi nümayəndələri çıkış ediblər. Nazir Elmar Məmmədyarov NATO üzv dövlətlərinin nümayəndələrinin suallarını cavablandırıb.

## Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası keçirilib

*İclasda "2015-ci il dövlət büdcəsinin icrası haqqında" layihə qəbul edilib*

**D**ünən Milli Məclisin 2016-ci ilin yaz sessiyasının sonuncu plenar iclası keçirilib. İclası spiker Oqtay Əsədov açaraq, gündəliyi elan edib. Qeyd olunub ki, iclasın gündəliyinə 12 məsələ daxildir.

### Milli Məclisin iclasına bir qrup uşaq qatılıb

1 iyun - Beynəlxalq Uşaqların Müdafisi Günü ilə əlaqədar Milli Məclisin keçirilən iclasına bir qrup uşaq qatılıb. 20-yə qədər uşaq iclas izləyib. Spiker Oqtay Əsədov uşaqları təbrik edərək onların iclası sakit izləməsini deputatlara nümunə kimi göstərib: "Görün, necə də sakit və mədəni şəkildə oturub dinləyirlər. İnanıram ki, gələcəkdə onların arasında, Milli Məclisde təmsil olunan nümunəvi deputalar çıxacaq".

Uşaqlar öz növbəsində spikera təşəkkür edərək iclas zalını tərk ediblər.

### Milli Məclis "2015-ci il dövlət büdcəsinin icrası haqqında" layihəsinə qəbul edib

Milli Məclisin iclasında Şəki Apollasiya Məhkəməsinin hakimi Hümbət Qamuna oğlu Səlimov vəzifəsindən azad edilib. Səsvermə nəticəsində H.Səlimov Balakən rayon Məhkəməsinin hakimi təyin olunub.

İclasda çıkış edən millət vəkili Zəhid Oruc qeyd edib ki, SOCAR Gürcüstanın yaşayış məntəqələrini aktiv şəkildə qazla təchiz etsə də, Azərbaycanın bəzi kəndləri hələ də qazsızdır: "Azərenerji" ASC-nin borcu 1 milyard manata yaxınlaşır və bu, artıq düşündürçü rəqəmdir. Eyni zamanda, qeyd edim ki, ele kəndlərimiz var ki, 90% qazlaşdırılub, işlər yarımqıq saxlanılıb. Bu işləri yarımqıq saxlamaq olmaz".

Millet vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov isə bildirib ki, informasiya mühərbiyi dövlət üçün de önəmlü olduğu üçün maliyyə baxımından KİV-ə daha çox diqqət ayrılmalıdır.

Deputat Qənirə Paşayeva isə bildirib ki, turistik sahəyə daha çox diqqət ayırmalıdır: "Mövcud iqtisadi durumda ölkəye turist axınına töhfə verilməlidir. Xüsusi, qardaş Türkiyədən gələnlər üçün hava limanında sadələşdirilmiş viza qaydaları tətbiq etsek, daha yaxşı olar".

Sonra plenar iclasda "Azərbaycanın 2015-ci il dövlət büdcəsinin icrası haqqında" sənəd müzakirəyə çıxarılib. İqtisadi Siyaset, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə büdcənin icrası barədə məlumat verərək bildirib ki, neftin qiymətinin 3 dəfə aşağı düşməsi iqtisadiyata da öz mənfi təsirini göstərib. O, qeyd edib ki, 2015-ci ilde iqtisadi inki-



şafa nail olunub və bu, özlüyündə böyük nailiyyətdir: "Ötən ildə büdcənin icrasında vergi və gömrük komitesi proqnozu artıqlaması ilə yerinə yetirilib. Vergi-gömrük sistemindəki iqtisadi islahatların nəticəsində büdcənin gelirləri üzrə proqnozlar uğurla həyata keçirilib. Ölkənin müdafiəsi ilə bağlı xərclərində heç bir azalma olmayıb. Təhsil, səhiyyə, mədəniyyət xərclərinin xüsusi yüksək artıb. Son 5 ildə aqrar sektorun inkişafına 2,5 mlrd. manat ayrılib. Dövlət büdcəsində Dövlət Neft Fondu üstünlük təşkil edir. 2013-cü ildə transfert 11,3 mlrd. manat, 2015-ci ildə 8 mlrd. manat təşkil edib. Gələcəkdə Dövlət Neft Fonduğun gələcək nəsillər üzrə optimal bölüşdürülməsi təmin ediləcək".

Dövlət büdcəsinin icrasına Hesablaşma Palatası da müsbət rəy verib.

Müzakirələr zamanı çıxış edən millət vəkilləri 2015-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin qanunverciliyə uyğun hazırlanlığını vurğulayaraq bildirdilər ki, ötən il də qarşıya qoyulan bütün məqsədlərə nail olunub. Sənədi müsbət xarakterizə edən cəhətlərden biri ötən il də bütün sosial proqramların və layihələrin yerinə yetirilməsidir.

Maliyyə naziri Samir Şərifov da millət vəkillərinin çıxışlarında qaldırıldıqları bezi məsələlər münasibət bildirikən dedi ki, ötən ildə büdcə öhdəlikləri və vəzifələri tam yerinə yetirilib. Nazir dövlət başçısının pensiya islahatı konsepsiyasına uyğun müvafiq qanun layihəsinin hazırlanlığını dedi.

İclasda "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" yeni qanun layihəsi qəbul olundu. "Hərbi vəzifə və herbi xidmət", "Məlumat azadlığı", "Terrorçuluğa qarşı mübarizə", "Dövlət qulluğu", "Məhkəmələr və hakimlər" haqqında qanunlara, Mülki, Cəzaların icrası, Cinayət Məcəllələrinə dəyişikliklər edildi. İclasda "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsi de ikinci oxunuşa müzakirələrden sonra ikinci oxunuşa da qəbul olunub. Bununla da Milli Məclisin yaz sessiyası başa çatdı.

təsərrüfatı məhsulları istehsalçılarının könüllü birləşməsi əsasında iri kənd təsərrüfatı müəssisələri yaratmaq, onların istehsal potensialından səmərəli istifadə etməklə rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək və mehsuldarlığı artırmaq olacaq.

### "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsi ikinci oxunuşa qəbul olunub

İclasda "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsi ikinci oxunuşa müzakirəyə çıxarılıb. Milli Məclisin Aqrar Siyaset Komitəsinin sədri Eldar İbrahimov bildirib ki, layihə birinci oxunuşdan sonra təkmilləşdirilib, yeni maddələr əlavə edilib. Qeyd olunub ki, qanun layihəsi kənd təsərrüfatı kooperasiyasının formalşamasının və inkişafının, kənd təsərrüfatı kooperativlərinin təşkilinin və fəaliyyətin hüquqi və iqtisadi əsaslarını müəyyən edir. Qanunun məqsədi Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçılarının könüllü birləşməsi əsasında iri kənd təsərrüfatı müəssisələri yaratmaq, onların istehsal potensialından səmərəli istifadə etməklə rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək və mehsuldarlığı artırmaq, kənd təsərrüfatı kooperasiyasının formalşamasının və inkişafının, kənd təsərrüfatı kooperativlərinin təşkilinin və fəaliyyətin hüquqi və iqtisadi əsaslarını müəyyən edir. Qanunun məqsədi Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçılarının könüllü birləşməsi əsasında iri kənd təsərrüfatı müəssisələri yaratmaq, onların istehsal potensialından səmərəli istifadə etməklə rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək və mehsuldarlığı artırmaq, kənd təsərrüfatı kooperasiyasının formalşamasının və inkişafının, kənd təsərrüfatı kooperativlərinin təşkilinin və fəaliyyətin hüquqi və iqtisadi əsaslarını müəyyən edir. Qanunun məqsədi Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçılarının könüllü birləşməsi əsasında iri kənd təsərrüfatı müəssisələri yaratmaq, onların istehsal potensialından səmərəli istifadə etməklə rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək və mehsuldarlığı artırmaq, kənd təsərrüfatı kooperasiyasının formalşamasının və inkişafının, kənd təsərrüfatı kooperativlərinin təşkilinin və fəaliyyətin hüquqi və iqtisadi əsaslarını müəyyən edir. Qanunun məqsədi Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçılarının könüllü birləşməsi əsasında iri kənd təsərrüfatı müəssisələri yaratmaq, onların istehsal potensialından səmərəli istifadə etməklə rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək və mehsuldarlığı artırmaq, kənd təsərrüfatı kooperasiyasının formalşamasının və inkişafının, kənd təsərrüfatı kooperativlərinin təşkilinin və fəaliyyətin hüquqi və iqtisadi əsaslarını müəyyən edir. Qanunun məqsədi Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçılarının könüllü birləşməsi əsasında iri kənd təsərrüfatı müəssisələri yaratmaq, onların istehsal potensialından səmərəli istifadə etməklə rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək və mehsuldarlığı artırmaq, kənd təsərrüfatı kooperasiyasının formalşamasının və inkişafının, kənd təsərrüfatı kooperativlərinin təşkilinin və fəaliyyətin hüquqi və iqtisadi əsaslarını müəyyən edir. Qanunun məqsədi Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçılarının könüllü birləşməsi əsasında iri kənd təsərrüfatı müəssisələri yaratmaq, onların istehsal potensialından səmərəli istifadə etməklə rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək və mehsuldarlığı artırmaq, kənd təsərrüfatı kooperasiyasının formalşamasının və inkişafının, kənd təsərrüfatı kooperativlərinin təşkilinin və fəaliyyətin hüquqi və iqtisadi əsaslarını müəyyən edir. Qanunun məqsədi Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçılarının könüllü birləşməsi əsasında iri kənd təsərrüfatı müəssisələri yaratmaq, onların istehsal potensialından səmərəli istifadə etməklə rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək və mehsuldarlığı artırmaq, kənd təsərrüfatı kooperasiyasının formalşamasının və inkişafının, kənd təsərrüfatı kooperativlərinin təşkilinin və fəaliyyətin hüquqi və iqtisadi əsaslarını müəyyən edir. Qanunun məqsədi Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçılarının könüllü birləşməsi əsasında iri kənd təsərrüfatı müəssisələri yaratmaq, onların istehsal potensialından səmərəli istifadə etməklə rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək və mehsuldarlığı artırmaq, kənd təsərrüfatı kooperasiyasının formalşamasının və inkişafının, kənd təsərrüfatı kooperativlərinin təşkilinin və fəaliyyətin hüquqi və iqtisadi əsaslarını müəyyən edir. Qanunun məqsədi Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçılarının könüllü birləşməsi əsasında iri kənd təsərrüfatı müəssisələri yaratmaq, onların istehsal potensialından səmərəli istifadə etməklə rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək və mehsuldarlığı artırmaq, kənd təsərrüfatı kooperasiyasının formalşamasının və inkişafının, kənd təsərrüfatı kooperativlərinin təşkilinin və fəaliyyətin hüquqi və iqtisadi əsaslarını müəyyən edir. Qanunun məqsədi Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçılarının könüllü birləşməsi əsasında iri kənd təsərrüfatı müəssisələri yaratmaq, onların istehsal potensialından səmərəli istifadə etməklə rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək və mehsuldarlığı artırmaq, kənd təsərrüfatı kooperasiyasının formalşamasının və inkişafının, kənd təsərrüfatı kooperativlərinin təşkilinin və fəaliyyətin hüquqi və iqtisadi əsaslarını müəyyən edir. Qanunun məqsədi Azərbaycanda kənd t

# 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

*Uşaq hüquqları insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biri olduğundan ölkəmizdə uşaqların sağlam, hərtərəfli böyümələri üçün münbit şərait yaradılıb*

**B**u gün - 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə de 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərar alınıb. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilib, Uşaq Hüquqları Konvensiyası - BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq, dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir.

Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir və bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi önem verilir. Ulu Öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlaşdırımdan ölkəmizdə uşaqlara qayğı ildən-ile artmışdır. Tebii ki, uşaq hüquqları da insan haqlarının ən mühüm ve ayrılmaz hissələrindən biri olduğundan, Heydər Əliyev tərəfindən ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradıldı.

## ÖLKƏMİZDƏ MILLİ QANUNVERİCİLİK VƏ NORMATİV-HÜQUQI AKTLAR TƏKMİLLƏŞDİRİLDİ

Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan müstəqillik dövründə uşaq hüquqlarının qorunması və cəmiyyətimizin bu sahədə



maarifləndirilməsi sahəsində çoxsaylı layihə və proqramlar həyata keçirib. 2002-ci ildə Azərbaycan qeyd olunan konvensiyanın iki əlavə protokoluna qoşuldu. 1998-ci ildə BMT-nin Uşaq Hüquqları Haqqında Konvensiyasının müddəələrini özündə əks etdirən Azərbaycan Respublikasının "Uşaq hüquqları haqqında" Qanunu qəbul olundu.

Ulu Öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezident Cənab İlham Əliyev bütün sahələrdə olduğu kimi, Ümummilli Liderin uşaq siyasetini davam etdirir bu sahə bir sıra uğurlu dövlət proqramları, layihələr reallaşır. Uşaq siyaseti ilə bağlı Cənab İlham Əliyevin Fərmanı ilə "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası" təsdiq edildi. Qaydalar uşaq sahəsində nəzarətin gücləndirilməsi, müvafiq dövlət orqanlarının uşaq sahəsində fəaliyyətinin eləqələndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Daha sonra Cənab İlham Əliyevin Sərəncamına əsasən, "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institutionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)" ölkəmizdə uşaqlara dövlət səviyyəsində göstərilən diqqətin dənər nümunəsidir.

## ŞƏFQƏT, MƏRHƏMƏT

## VƏ XEYİRXAHLIQ NÜMUNƏSİ

Bu gün Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də genişməqası tədbirlər həyata keçirilir. Heydər Əliyev Fondu prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayesində məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşır. Ölkəmizdə uşaq hüquqlarının təmin olunması, onların istedadının üzə çıxarılması istiqamətində silsile tədbirlərin keçirilməsinə təkan verir. Fondu həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb", "Təhsilə dəstək", "Diabetli uşaqlara ən yüksək qayğı", "Talasse-miyasız həyat namına", "Kor və zəif görən insanların İKT-ye çıxışının təmin edilməsi" layihələri, məhz uşaqların fiziki və mənəvi sağlamlığı, yetkin bir şəkilde forma-laşması istiqamətində həyata keçirilir. Şəfqət, mərəhəmet, xeyirxahlıq nümunəsi olan bu əməli fəaliyyətin dənər nümunəsi "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" çərçivəsində aparılan əsaslı temir və yenidənqurma işləri cəmiyyətdə əks-səda yaratdı. Bu proqrama əsasən, uşaq müəssisələrini əsaslı temir edildi, əlavə yardımçı binalar inşa olundu, paytaxtin bütün rayonlarındakı uşaq evləri və internatların hər birində yaşıyış üçün rahat communal şərait yarandı. Mehriban Əliyevanın təşəbbüsü ilə uşaq evləri və internat məktəblərində yaşıyan uşaqların dövlət müəssisələrindən kənar edilməsi və onlara alternativ qayğı proqramı hazırlanıb.

Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan gələcəyin qurucusu olacaq uşaqların sabahı üçün böyük tədbirlər görür, dünyadan işıqlı sabahını təmin edir.

## NƏZAKƏT

## ADIU-da (UNEC) İctimai Nəzarət Şurası yaradılıb

Azərbaycan Dövlət İqtisad Universitetində "UNEC İctimai Nəzarət Şurası" yaradılıb. UNEC-də təşkil olunan 2015/2016-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasına nəzarət istisnasız bu quruma verilib. Azərbaycanın tanınmış ekspertləri, elm xadimləri, nüfuzlu KİV nümayəndələrinin təmsil olunduğu Şura sessiyasının monitorinqini apararaq neticələri qiymətləndirəcək. İctimaiyyət nümayəndələri, valideynlər, KİV və qeyri-hökumət teşkilatlarının nümayəndələri şikayət və təkliflərini, onları narahat edən sualları yalnız Şuraya ünvanlaya biləcəklər. Daxil olan müraciətlər mütəxəssislər tərəfindən şəffaf araşdırılaraq, operativ və qisa zaman ərzində tədbirlərin görülməsi təmin ediləcək. Bu məqsədə Apellyasiya Komissiyasının işine nəzarəti də Şura həyata keçirəcək. İmtahan dövründə universitetin qaynar xətt xidmətinin (146-1-3) fəaliyyəti de şuraya həvalə ediləcək. Şura üzvləri imtahanlara nəzarəti UNEC-in bütün tədris binalarında sərbəst, heç bir manə olmadan aparacaqlar. İmtahan sessiyası ilə bağlı informasiyalar da Şuranın icazəsi ilə yayılacaq.

"UNEC İctimai Nəzarət Şurası"na "XXI Əsr" Təhsil Mərkəzi İB-nin rəhbəri, koordinator Etibar Əliyev, əməkdar elm xadimi, professor Şahlar Əsgərov, Konstitusiya Araşdırıcıları Fondu rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev, İctimai Televiziya və Radio Yayımıları Şirkətinin Genclər, elm və təhsil verilişləri departamentinin direktoru Zaur Mahmudov, Səs İnformasiya Agentliyinin icraçı direktoru Vəli Vəliyev, "Trend" İnformasiya Agentliyinin Baş direktorun müavini Arzu Nağıyev, Parlament Jurnalıstları Birliyinin sədri, "Modern" Media Qrupunun baş direktoru Elşad Eyvazlı və "525-ci" qəzetin müxbiri Sevinc Qarayeva daxildir. Mayın 31-de Şura üzvləri ilə görüşən rektor, professor Ədalət Muradov bildirib ki, İctimai Nəzarət Şurasının yaradılması UNEC-də keçirilən imtahan prosesinde İctimai Nəzarəti təmin etməyə xidmət edəcək. Rektor monitoringlər zamanı gördüklerini olduğu kimi İctimaiyyətə çatdırılmasını Şura üzvlərindən xahiş edib: "İstəyimiz obyektivliyin təmin olunması, şəffaflığın qorunmasıdır". Ə.Muradov qeyd edib ki, hədəfimiz UNEC-i dünya səviyyəli universitetlər sırasında görməkdir. Görüşün sonunda İctimai Nəzarət Şurasının fəaliyyətinin yüksək səviyyədə qurulması məqsədilə Şura üzvləri tərəfindən təkliflər verilib.



**Hülya Sezgin: Naxçıvan Muxtar Respublikası regionun elm və mədəniyyət mərkəzinə çevrilib**

**U**zun illərdir blokada və ziyyətində yaşamasına baxmayaraq, şürelə inkişaf edən Naxçıvan Muxtar Respublikası bu gün regionun



elm və mədəniyyət mərkəzine çevrilib. Buradakı tarixi abidələrə göstərilən diqqət alqışa layıqdır. Əlincəqalanın bərpası timsalında biz bunun bir da-ha şahidi oldug. Bu sözleri AZERTAC-a məsahibəsində mayın 26-27-də Naxçıvan Muxtar Respublikasında keçirilən "Naxçıvan - bəşəriyyətin beşiyi" III Beynəlxalq Rəsm Festivalının iştirakçısı, Türkiyənin FEMİN ART Beynəlxalq Assosiasiyanın üzvü, rəssam-yazıçı Hülya Sezgin deyib. Hülya Sezgin qeyd edib ki, "Naxçıvan - bəşəriyyətin beşiyi" III Beynəlxalq Rəsm Festivalı çox yüksək səviyyədə keçirildi. Hər şey möhtəşəm idi. Muxtar respublikanın qədim tarixinə, gözəl təbiətine heyran qaldığını bildirən rəssam vurğulayıb ki, beş minilliş şəhər mədəniyyətinə malik olan Naxçıvan diyarı öz tarixi, zəngin mədəniyyəti ilə hər bir rəssamın diqqətini cəlb edir.

Türkiyeli rəssam deyib: "Mən görkəmlı rəssam Bəhrüz Kəngərlinin adını daşıyan parkın və onun abidəsinin istifadəye verilməsi ilə əlaqədar keçirilən tədbirdə də iştirak etdim. Əminəm ki, gələcəkdə bu parkda rəssamlar Bəhrüz Kəngərli sənətinən ilham alaraq dəyərlə əsərlər yaradacaqlar. Nəcə ki biz möhtəşəm Əlinceqaladan ilham alaraq əsərlər yaradıq. Biz - dünya rəssamları bu gözəl addımı birlikdə atdıq. Naxçıvan bu tədbirle bəşəriyyəti dostluğa, birləşmə və sülhə səslediyini bütün dünyaya göstərmiş oldu".

**Albaniya Parlamentinin spikeri: Dağılıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir**



**A**lbaniya paytaxtı Tirana keçirilən NATO Parlament Assambleyasının (PA) yaz sessiyasında çıxış edən Albaniya Parlamentinin spikeri İlir Meta Azərbaycanın Dağılıq Qarabağ regionunda yaranmış son durumla bağlı münasibet bildirib. Avropa Azərbaycan Cəmiyyətindən verilən məlumatə göre, spiker İlir Meta deyib ki, Albaniya münəqişənin Minsk Qrupu formata həll olunmasını və zoraklıq tətbiq etmedən sülh yolu ilə nizamlanması üçün danışqların davam etdirilməsini dəstekləyir. Albaniya Respublikası beynəlxalq ictimaiyyətin mövqeyi ilə tam şəriddir ki, Dağılıq Qarabağ Azərbaycan Respublikasının tərkib hissəsidir və heç bir münəqişə Qafqaz regionunda yaşayan insanlara yardım etmir.

**Viktor Sadovniçi: "Azərbaycanın fəxr ediləsi dəyərləri çoxdur"**

**S**izi Respublikası Günü münasibəti-lə təbrik edirəm. Bu, çox güclü bir xalqın əlamətdar bayramıdır.



Bu sözleri Moskva Dövlət Universitetinin (MDU) rektoru Viktor Sadovniçi AZERTAC-a məsahibəsində söyleyib. Rusiya və Azərbaycan alimlərini bir-birinə six tarixi əlaqələrin bağladığı bildirən rusiyalı alim deyib: "Mən elmdə öz yolumuzu bir yerde seçdiyimiz dostları, institutda, aspiranturada oxuduğumuz illeri xatırlayıram. Sonralar alim, elmlər doktoru, akademik olduq. Deməliyəm ki, Azərbaycan xalqı istedadlı xalqdır". MDU-nun Bakı filialının universitetinə ən güclü filiallarından biri olduğunu vurğulayan V.Sadovnici deyib: "Yeni planlarımız var. Bu ilin sentyabrında Bakı filialında fizika fakültəsi açmağı nəzərdə tutmuşuq".

- Elşən müəllim, "Milli Şura"nın sədri Cəmil Həsənli və şurancın üzvi, AXCP sədri Əli Kərimli Avropanın Azərbaycandakı 20 -yə yaxın ölkənin səfirləri ilə görüş keçirib və görüşdə hər iki partiya lideri ölkəmizin iç məsələləri ilə bağlı xəyanətə, satqınlığa əsaslanan ittihamlar, təqnidlər, şər və böhtanlar səsləndiriblər. Niyə bu şəxslər ölkəmizə qarşı bu cür hərəkətlər edirlər?

- Bu gün "Milli Şura" tam ölü bir qurumdur. Bu qurum yalnız C.Həsənli və Ə.Kərimli dən ibarət bir qurumdur. Digər tərəfdən isə "Milli Şura" yaradıldığı gündən onların nə təyi-natı, nə də məramı olub və məqsədləri isə ortalığa ancaq Azərbaycan əleyhine iş apar-maq olub. Sadəcə olaraq, bunlar heç vaxt bir siyasi platforma qoymayıblar. Hər zaman ki-minsə yedəyi olmağa çalışıblar. Yəni onlara maliyyə yardımı edən bəzi xarici qüvvələrin maraqlarını ifade etməye çalışıblar. Bu səfir məsələsinə gəlincə isə, bildiyiniz kimi, 2008 və 2013-cü il prezident seçkiləri ərefəsində də bu müxalifət təmsilciliyinin belə bir tə-şəbbüsü var idi. Yəni müxalifət bir necə sə-firin arxasında düşüb, gizlin otaqlarda sepa-rat danışıqlar aparırdı, nəyi isə böldürdülər və hansısa öhdəlik götürürdülər. Bir sözə, bunların xisleti budur. Bir vaxtlar diplomatik nümayəndələrlə görüşlərində, həmin Ə.Kərimli bir necə radikal müxalifət təmsilcisi ilə beynəlxalq təşkilatlara yazılı şəkildə öhdəlik, razılıq vermişdilər ki, lazımlı gələrsə, hakimiy-yətə gələcəkləri təqdirdə, Qarabağ məsələ-

sinin üzərindən ötməye tamamən hazırlıdırlar. Yəni Qarabağı tamamən birmənalı şəkilde ermənilərə peşkəs etməye hazırlıdırlar. Bunlar öz vicdanını, azərbaycanlılığını, kimliyini və mənliyini bu şəkilde itmiş adamlardır. Bir sözə, bir hakimiyət uğrunda, şəxsi məq-sədləri uğrunda və öz siyasi ambisiyaları uğrunda hər şeyi satmağa hazırlıdırlar, hətta tor-pağı belə. Bu baxımdan, belə adamlardan heç nə gözlemek olmaz. Ümumiyyətlə, bu cür xislet ve xarakter daşıyan adamların elə fəaliyyəti də bu cür olmalıdır. Onlar heç vaxt azərbaycanlı adına layiq olmayıblar.

- Sizcə, qacqın düşərgələrinə getməyən, işgal altında olan ərazilərmizlə bağlı heç bir mövqe ifadə etməyən səfirlərin satqın-liğa meyil göstərən müxalifət liderləri ilə görüşüb, müxtəlif məsələlər ətrafında

## Müsahibimiz Demokratik Məarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayevdir



müzakirələr aparmaları nədən irəli gəlir?

- Aprel ayında cəbhədə baş verən hadisələrdən sonra nə Azərbaycanda təmsil olunan diplomatik nümayəndə, nə də özünü radikal müxalifət elan edən "Milli Şura", ümumiyyətlə, cəbhə bölgəsində olmayıb. Yəni Dağlıq Qarabağı bağlı heç bir konkret mövqe sərgiləmeyib. Yalnız və yalnız sosial şəbəkələr üzərində boş-boş hərdəməxəyal və yuxuda gördükleri fantaziyalardan və ilüziyalarından doğan hadisələri işləşindirməqla meşğul olublar. Bir sözə, yalnız kompüter arxasında oturub, siyaset yönəltmək olmaz. Yəni bu cür distansion siyaset dünyanın heç bir yerində görünmeyib. Bunlar nə işlə məş-guldular? Əvvəla, bütün beynəlxalq təşkilat-lara və beynəlxalq media qurumlarına bir başqa adlarla özleri yazdıqları mətnləri donos formasında ötürürler. Səfirlərə, onların

nümayəndələrinə, matəm mesajları verirlər, güya bunların hüquqları pozulub. Dağlıq Qarabağı bağlı son dərəcə sərt mövqe nümayış etdirməkdəirlər. Praqmətik düşüncələri yoxdur. Ümumiyyətlə, Dağlıq Qarabağı bağlı, Azərbaycanın bu gün həyata keçirdiyi siyasetlərə bağlı hər hansı bir ittiham irəli sürməyə bunların haqqı yoxdur. Bu məsələlərdə ən son olan insanlar bunlardır. Bir sözə, bunlar ancaq sosial şəbəkə qəhrəmanıdır.

- Sizcə, Ə.Kərimli və C.Həsənli xarici qüvvələrlə itmiş olduqları əlaqələrini səfirlərlə görüşlərində bərpa edə biləcəklərmi?

- Heç bir halda müxalifət təmsilçiləri xarici qüvvələrlə itmiş olduqları əlaqələrini bu cür görüşlərin keçirilməsi ilə bərpa edə biləməz. Çünkü həmin səfirlərin özləri də bu müxalifət təmsilçilərini çox gözəl tanır. Çünkü xarici qüvvələrin, müxalifət təmsilçilərinə ayırdıqları maliyyə yardımını müxali-fetçilər tamamilə batırırlar. Ümumiyyətlə, bu cür şəxslərin heç vaxt siyasetdə hansısa bir nüfuzu ola bilməz.

GÜLYANƏ

## "Metsamor" Avropa qitəsi üçün təhlükə mənbəyi rolunu oynayır

Ermənistanın region üçün böyük faciə rolunu oynayan "Metsamor" Atom-Elektrik Stansiyasının fəaliyyətini dayandırmaması beynəlxalq öhdəliklərin yerinə yetirilməməsidir



**A** prelin 1-də Amerika Birləşmiş Ştatlarının paytaxtı Va-sinqtonda IV Nüvə Təhlükəsizliyi Sammiti keçirilib. Nüvə Təhlükəsizliyi Sammiti XXI əsrə bey-nəlxalq birlik üçün ciddi təhlükə ya-radan nüvə terrorçuluğunun qarşısını almağa həsr olunan yüksək se-viyyəli zirvə görüşüdür. Əlli dən çox ölkənin dövlət və hökumət başçılarının, müxtəlif beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdikləri sammitdə nüvə təhlükəsizliyinin əsas məsələləri, o cümlədən dünya-təhlükəli nüvə materiallarının sa-yının azaldılması, radioaktiv mənbə-lərin təhlükəsizliyinin, bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi və digər məsələlər müzakirə olunub. Sammitdə Azərbaycan Res-publikasının Prezidenti İlham Əliyev də iştirak edib.

Qeyd edəki ki, keçirilmiş əvvəlki sam-mitlərdə də iştirak etmiş Prezident İlham Əliyev iştirak edib və bu sahədə Azərbaycanın rəsmi mövqeyini ortaya qoyub. Azərbay-can nüvə təhlükəsizliyinin bir çox aspektləri üzrə müvafiq beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edir və ölkəmiz iştirakçı dövlət olduğu Nüvə Terrorçuluğuna qarşı Mübarizə üzrə Qlobal Təşəbbüsün nüvə təhlükəsizli-yinin möhkəmləndirilməsi istiqamətində Birləşmiş Millətlər Təşkilatının göstərdiyi səyləri dəstəkləyir. Hətta 2012-ci ildə BMT-nin Təhlükəsizlik Şurasında sədrliyilə zamanı Azərbaycan beynəlxalq terrorçuluq, o cümlədən nüvə terrorçuluğu məsələlərinə aid müzakirələr təşkil edib.

Eyni zamanda, Azərbaycan nüvə mate-riallarının qeyri-qanuni dövriyyəsində transi-t marşrutu kimi ölkənin ərazisindən istifa-dənənin qarşısını almaq üçün böyük səylər

göstərir, bu məqsədlə beynəlxalq tərefdaşlarla six əməkdaşlıq edərək beynəlxalq standartlara uyğun güclü qanunvericiliyə əsaslanan əhatəli milli ixracə nəzarət sistemi formalasdır.

Əlbəttə ki, bütün bunlar Azərbaycan dövlətinin üzərində düşən beynəlxalq məsuliyyətdir. Lakin beynəlxalq birlik də Azərbaycanın sözünü eşitməlidir və regionumuz üçün həddindən artıq təhlükəli olan "Metsamor" Atom-Elektrik Stansiyası ilə bağlı qərar verməlidir. Çünkü Ermənistanın "Metsamor" Atom-Elektrik Stansiyası dünyadakı ən təhlükəli stansiyalardan biridir. Stansiyanın keçmiş baş direktoru Suren Azatyany müsa-hibələrindən birində hələ də "Metsamor" dan radioaktiv maddələr sizmadiğına əmin olmadığını bildirib. 1995-ci ildə Avropa və ABŞ tərefindən "Metsamor" stansiyasının təhlükəsizlik standartlarının artırılmasına milyonlarla dollar vəsait xərclənib. Bununla belə, Avropa İttifaqı bu stansiyani köhne və az etibarlı olaraq qiymətləndirib.

2011-ci il Yaponiya zəlzəlesi heç bir AES-in təhlükəsizliyinin mütləq şəkildə təmin olunmadığını sübut etdi. "Metsamor"un region üçün təhlükəsini artırın bir amil də məhz onun davamsızlığı ilə bağlıdır.

Stansiyanın çevrəsində 5 tektonik çat vardır. Onlardan biri stansiyadan 34 kilometr, biri 16 kilometr, daha biri isə 500 metr məsafədədir. Bunu bili-bile iddia edirlər ki, stansiyanın heç bir təhlükəsi yoxdur. Britaniyada nüvə fizikası üzrə mütəxəssis Frank Barnabi isə hesab edir ki, "Metsamor" stansiyasının quruluşu və yaşı onun zəlzələyə davamlı olmasına şübhələr yaradır. Ona görə də, Cənubi Qafqaz kimi geostrateji əhe-miyyəti, müxtəlif maraqların toqquşduğu, Şərqi və Qərbi arasında dəhliz rolunu oynayan bir regionun iştirakçı ekoloji, iştirəsə də si-yasi-iqtisadi baxımdan təhlükəsizliyi Qər-

dövlətlərini də narahat etməlidir. "Metsamor" AES-in istismarı təkcə Azərbaycanın deyil, bütün region dövlətlərinin (eləcə də Türkiye, Gürcüstan, İran, Rusiya və s.) ekoloji təhlükəsizliyinə ciddi tehdiddir.

Avropa Şurasının Parlament Assambleyası qəbul etdiyi sənədlərde dəfələrlə bu AES-in fəal seysmik zonada yerləşdiriyini və bütün Qafqaz regionu üçün potensial təhlükə mənbəyi olduğunu narahatlıqla ifadə etməsinə baxmayaraq, AES hələ də fəaliyyət göstərməkdədir. Azərbaycan və Türkiye dövlətləri dəfələrlə Beynəlxalq Atom Enerjisi Agentliyinə müraciət edərək AES-in region üçün real təhlükə mənbəyi olduğunu bildiriblər. Lakin Ermənistan rəhbərliyi heç bir müraciəti nəzərə almamaqda davam edir.

Bu gün regionumuz üçün təhlükə mənbəyi rolunu oynayan "Metsamor" AES-də baş verə biləcək hər hansı bir fəlakət heç də Çernobildən geri qalmayacaqdır. Ermənistanın region üçün böyük faciə rolunu oynayan "Metsamor" Atom-Elektrik Stansiyasının fəaliyyətini dayandırmaması beynəlxalq öhdəliklərin yerinə yetirilməməsidir.

Məsələ ilə bağlı ABŞ-da keçirilən sammitdə də çıxış edən Prezident İlham Əliyev bir daha qeyd edib ki, nüvə materiallarının yayılması ilə bağlı meydana çıxan təhdidləri və ölkəmizin yerləşdiyi coğrafi mövqeyi nəzərə alaraq, biz nüvə materiallarının qanunsuz trafiki üçün ölkəmizin ərazisindən mümkün istifadənin qarşısının alınmasına böyük əhəmiyyət veririk: "Biz beynəlxalq tərefdaşlarımıza six əməkdaşlıq edərək, dün-yə standartlarına uyğun güclü qanunvericiliyə bazasına əsaslanan hərəkəflər milli ixrac nəzarəti sistemini yaratmışq. Bu güne kimi milli ixrac nəzareti sistemimiz nüvə materiallarının qanunsuz daşınmasının qarşısının alınmasında etibarlı bir mexanizm kimi özü-nü doğrultmuşdur. Lakin ərazimizin yüz fai-

zine nəzarət etmək imkanımız olmadiğina görə, proqramları tam şəkildə icra edə biləmirdik. Bu gün ərazilərimizin 20 faizi Ermənistanın işğalı altındadır. Bu işğal 20 ildən çoxdur ki, davam edir. Həmçinin, beynəlxalq əsiviyədə tanınan sərhədlərimizin bir hissəsi işğal altındadır. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvəlerinin işğal olunmuş ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir. Amma bu qətnamələr kağız üzərində qalmaqdadır. Bir daha təkrar edirəm, bu qətnamələr Ermənistan silahlı qüvvəlerinin ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Lakin torpaqlarımızın işğalı 20 ildən çoxdur ki, davam edir. Əfsuslar olsun ki, Ermənistan işğal edilmiş əraziləri boşaltmaq üçün həmişə şərtlər irəli sürür. Biz münaqışının sülh yolu ilə nizamlanması üçün səyərimizi davam etdirəcəyik. Lakin münaqışə Azərbaycanın ərazi bütövlüyü əsasında həllini tapmalıdır.

Diqqətinizi yönəltmək istədiyim digər bir məsələ ise Ermənistanın 1976-ci ildə inşa edilmiş, köhnəmiş atom-elektrik stansiyasının istismarı ilə bağlıdır. Bu stansiya köhnələn reaktoru soyutmaq üçün su qıtlığı ya-şanan çox seysmik bir zonada yerləşir və region üçün birbaşa təhlükə doğurur. Elek-trik stansiyasının istismardan çıxarmaq əvəzi-nə Ermənistan onu 2026-ci il qədər istis-mar etməyi planlaşdırır. Bu isə, o deməkdir ki, bütün region, o cümlədən Ermənistanın özü də növbəti on il ərzində təhlükə içinde yaşayacaqdır. Mən beynəlxalq birliyin diq-qətini bu məsələyə yönəltmek istəyirəm ki, elektrik stansiyasının fəaliyyətinin dayanırılması və beynəlxalq ictimaiyyətin gözlədiyi qayda və prosedurlara əməl edilməsi üçün Ermənistana təzyiq göstərsin".

"SƏS" Analitik Qrupu

# MƏTBUAT ŞURASINDA FİKRƏT MURSAQULOVUN XATIRƏ GÜNÜ KEÇİRİLİB

## Tədbirdə onun rus dilinə çevrilən "Təsəlli" kitabı da təqdim olunub

**A**zərbaycan Mətbuat Şurasında həyatdan vaxtsız getmiş jurnalist-publisist, şair-ədəbiyyatşunas Fikrət Mursaqulovun xatirə günü keçirilib. Həmin gün nakam şairin rus dilinə çevrilmiş "Təsəlli" ("Uteşeniyə") kitabı oxuculara təqdim olunub.

Mərasimi giriş sözü ilə Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov açaraq gözdən elil olsa da 34 illik ömründə özünü ədəbi-bədii aləmə istedadlı yazar, millətsevər ziyanlı kimi tanılmış Fikrət Mursaqulovun xatirəsini unudulmaz edən dəyerlərdən danışib.

Dilçi-ədəbiyyatşunas İlham Abbasov mərhum dostunun ömür yolu və bənzərsiz yaradıcılığı, təqdim olunan kitab barədə geniş məlumat verib.

Avrasiya Beynəlxalq Mətbuat Fon-  
dunun sədri, MŞ sədrinin müavini U mud Rəhimoğlu Fikrətin ədəbi -estetik idealının mükemməliyini və milliliyi vurğulamışdır.

Xatirə gündündə Fikrət Mursaqulovun tələbə dəstləri Məzahir Süleyman-zadə, Fimar Asimqizi, Aybəniz Məm-



mədəliyə, Namiq Əhmədov, Tahir Aydınoğlu, Qardaşxan Əzizxanlı, Həzi Həsənlı və başqaları xatirələrini söyləyiblər.

Fikrətin orta təhsil aldığı gözdən əllilər məktəbinin yetirmələri Azərbaycan Gözdən Əllilər Cəmiyyətinin sədri Səmiyar Abdullayev, Giya Paçxataşvili, Rasim Məmmədov sənətkarın ölüm yolunun onlar üçün həyat sevgi-


si dolu parlaq örnək olduğunu bildirib-lər.

Xatırladaq ki, "Təsəlli" kitabını rus dilinə Fikrətin qoruyucusu şair-tərcüməçi Giya Paçxataşvili çevirib. Nəşrin redaktoru İlham Abbasovdur. Mətbuat Şurasının sədri Əflatun Amaşov kitaba geniş ön söz yazıb.

Nəzakət

## Xaricdə oxuyanlara əsgərlilikdən möhlət hüququ verildi

**M**illi Məclisin dünən keçirilən plenar iclasında bununla bağlı "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun 21-ci maddəsinə (Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi) dəyişiklik edilib. SİA-nın xəberinə görə, maddənin 1.5-ci hissəsinə edilən dəyişikliyə əsasən, "xarici ölkələrdə əyani təhsil alma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat), tibb təhsili üçün ali baza tibb təhsili ve rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsili bitirənədək" möhlət hüququ veriləcək. Bu hissənin hazırda qüvvədə olan variantı isə belədir: "Xarici ölkələrin siyahısına müvafiq icra hakimiyəti orqanı tərefindən təsdiq edilmiş təhsil müəssisələrində əyani təhsil alma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat), tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək". Bundan sonra xarici ölkə təhsil müəssisələrində təhsil alanlar üçün hərbi çağırışdan möhlət hüququnun əldə edilməsi üçün müvafiq icra hakimiyəti orqanı (Təhsil Nazirliyi) tərefindən tərtib olunmuş xarici ölkə təhsil müəssisələri siyahısına ehtiyac qalmır. Layihə səsverməyə çıxarılaraq qəbul edilib.



## AZƏRBAYCAN RESPUBLİKASI AUDİTORLAR PALATASI

Hüseynov Şəmsinur Rəşid oğlu  
Fəxri Sərbəst auditor  
Qeydiyyat № SA/108 lisenziya №  
072794. Tarix 18 dekabr 2013-cü il, ünvan:  
Bakı şəhəri, Y.Mürsəlov küçəsi 85.

### MÜSTƏQİL AUDİTORUN HESABATI

"BAKİ REZİN MƏMULATLARI" ASC -nın Rəhbərliyinə

1. Mən, Azərbaycan Respublikası Auditorlar Palatası tərefindən verilən 18 dekabr 2013-cü il tarixli SA/108 sayılı 072794 seriyalı lisenziyaya əsasən fəaliyyət göstərən Fəxri Sərbəst auditor Hüseynov Şəmsinur Rəşid oğlu ilə "BAKİ REZİN MƏMULATLARI" ASC arasında bağlanmış 18.05.2016-ci il tarixli 77 sayılı müqavilənin şərtlərinə əsasən "BAKİ REZİN MƏMULATLARI" ASC-nin 2015-ci il hesabat ilü üzrə olan balans hesabatları, mənfəət və zərər hesabatı, kapitalda dəyişikliklər hesabatı və pul vasitələrinin hərəkəti hesabatından, elecə də əsas uçot prinsiplərinin xülasəsindən və digər izahedici qeydlərdən ibarət olan maliyyə (mühəsibat) hesabatlarının düzgünlüyü nün təqdim olunmuş sənədlərə əsasən auditini apardım.

### Maliyyə Hesabatlarının hazırlanması üzrə rəhbərliyin məsuliyyəti

2. Cəmiyyətin rəhbərliyi göstərilən Maliyyə Hesabatlarının "Kiçik Təsərrüfat subyektlərində sadələşdirilmiş uçot aparılması qaydalarına" uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə məsuliyyət daşıyır. Bu məsuliyyətə aşağıdakılardaxildir: firqlaçılıq və ya səhvər nəticəsində əhəmiyyətli təhriflərin olmadığı Maliyyə He-

sabatlarının hazırlanması və düzgün təqdim edilməsi üçün müvafiq daxili nəzarət sisteminin yaradılması, tətbiq edilməsi və davam etdirilməsi; müvafiq uçot siyasetinin seçilməsi və tətbiq edilməsi, şəraitdən asılı olaraq məqbul uçot təxminlərinin irəli sürüləməsi.

### Auditorun məsuliyyəti

3. Mənim məsuliyyətim apardığım auditə əsasən Maliyyə Hesabatlarına dair rəy bildirməkdən ibarətdir. Mən auditi Beynəlxalq Audit Standartlarına uyğun aparmışam. Həmin Standartların tələblərinə görə, mən etik tələblərə eməl etməli və auditini əle şəkildə planlaşdırımlı və aparmalıyım ki, Maliyyə Hesabatlarında əhəmiyyətli təhriflərin mövcud olmamasına kifayət qədər emin olam.

4. Audit yoxlamasına Maliyyə Hesabatlarında göstərilən məbleğlər və açıqlamalara dair auditor sübutu əldə etmək üçün prosedurların yerinə yetirilməsi daxildir. Seçilmiş prosedurlar auditorun mülahizələrindən, elecə də firqlaçılıq və ya səhvər nəticəsində Maliyyə Hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklerinin qiymətləndirilməsindən asılıdır. Həmin riskləri qiymətləndirərkən, auditor cəmiyyətin daxili nəzarət sisteminin effektivliyinə dair rəy bildirmək üçün deyil, şəraitə görə müvafiq audit prosedurlarının işlənilən-hazırlanması məqsədile cəmiyyət tərefindən Maliyyə Hesabatlarının hazırlanması və düzgün təqdim edilməsi üçün müvafiq daxili nəzarət sisteminin nəzərdən keçirir. Bundan əlavə, audite mövcud uçot siyasetinin uyğunluğunun və rəhbərliyin uçot təxminlərinin əsaslandırılmasının qiymətləndirilməsi, elecə də Maliyyə Hesabatlarının ümumi təqdimatının dəyərləndirilməsi daxildir.

5. Mən hesab edirəm ki, əldə etdiyim

auditor sübutları rəyimi bildirmək üçün kifayət qədər əsas verir.

### Rəy

6. Mənim fikrimcə, təqdim edilən maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından müəssisənin 31 dekabr 2015-ci il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə tamamlanan il üzrə maliyyə nəticələrini və pul vasitələrinin hərəkətini Maliyyə

Hesabatlarının Beynəlxalq Standartlara uyğun olaraq düzgün əks etdirir.

Hesabat 20.05.2016-cı il tarixdə eyni qüvvəyə malik iki nüsxədə tərtib edilmişdir. Bunlardan biri "BAKİ REZİN MƏMULATLARI" ASC-nin rəhbərliyinə təqdim edilir, ikinci isə sərbəst auditorda saxlanılır.

**Auditorlar Palatasının  
Fəxri Sərbəst auditoru  
Ş.R.Hüseynov**

### 31 dekabr 2015-ci il tarixə

MƏNFƏƏT VƏ ZƏRƏRLƏR HESABATI

Azərbaycan manatı ilə

	Qeyd	2015-ci il	2014-cü il
Əsas əməliyyat geliri	17	91475	25839
Satışın maya dəyəri	20	89645	28694
Ümumi mənfəət (zərər)	830		(2855)
Sair əməliyyat gəlirləri (icarə)	18		
Kommersiya xərcləri	21		
İnzibati xərclər			
Əməliyyat mənfəeti (zərəri)			
Maliyyə gəlirləri (faiz gəlirləri)			
Maliyyə xərcləri	22		
Vergidən azad olan gəlirlərzə xərclər	19		
Vergidən azad olan gəlirlər Məzənnə fərqi	19		
Vergitutmadan əvvəl mənfəət (zərər)	830		
Mənfəət vergisi	23	366	
Hesabat dövründə xalis mənfəət(zərər)	1464		(2855)

Mənfəətdə iştirak payı:  
Səhmdarların payı

Səhmdarların payına düşən bir səhmin mənfəəti:  
Bir səhmin əsas mənfəəti

Direktoru Mühasib

1 iyun 2016-cı il

## Sağlamlıq imkanları məhdud uşaqlar üçün təşkil olunmuş bayram tədbiri onların böyük sevincinə səbəb olub



**Nizami rayon icra hakimiyyəti və Yeni Azərbaycan Partiyası rayon təşkilatı birgə 28 May - Respublika Günü və 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Saray qəsəbəsində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin sağlamlıq imkanları məhdud uşaqlar üçün müəssisəsində tədbir keçiriblər.**

Görüşün mahiyyətinə və mənəvi tərəflərinə toxunan YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputati Sədaqət Vəliyeva qeyd edib ki, ölkəmizdə hər qəbildən, xüsusən də, fiziki və əqli qüsürü olan uşaqlar və böyükler üçün dövlət tərəfindən davamlı olaraq diqqət və qayğı göstərilir. S. Vəliyeva əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlətçiliyimizdə bütün sahələrə göstərilən diqqətin böyük önem kəsb etdiyini vurğulayıb. Bildirib ki, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əli-

yev həmişə uşaqlara diqqət və qayğı ilə yaşıb. 2009-cu ilin Prezident İlham Əliyev tərefindən "Uşaq ili" elan edilməsinin de bu istiqamətdə atılan addımların yüksək göstəricisi olduğunu bildirən Milli Məclisin deputati ölkəmizin aparıcı siyasi partiyası olan Yeni Azərbaycan Partiyası tərəfindən de bu cür xeyriyyə işlərinin davam etdirildiyini diqqətə çatdırır.

Fiziki və əqli qüsürü olan uşaqlar qarşısında çıxış edən Milli Məclisin deputati Dilərə Cəbrayılova və başqları da onları bayram münasibətə tebrük edib, xoş arzu və niyyətlərini çatdırıblar. Bildirilib ki, ölkəmizdə həyata keçirilən dövlət siyasetinin təməlində mərhemət, humanizm və xeyirxahlıq dayanır. Bu mənada, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fonduñun prezidenti, UNESCO-nun və İSESOCO-nun xoşməramlı səfəri Mehriban Əliyevanın nəcib fe-



liyəti hər birimizə örnəkdir. Bunun nəticəsidir ki, ölkəmizdə ildən-ilə xeyriyyəçilik və humanizm prinsiplərinə dayanan layihə və fəaliyyətlər artır.

Tədbirdə çıxış edən internat evinin rəhbərliyi onları belə bir günde yad edərək, görүrə şəhərdiklərinə görə, qonaqlara dərin minnətdarlığını bildirib.

Sonda internat evinin sakınlarına xüsusi bağlamalar və oyunaqlar hədiyyə olunub. Maraqlı konsert və şəhər klounlarının programları ilə başa çatan görüş internat evi sakınları böyük sevincinə səbəb olub.

R.HÜSEYNOVA

## Gəncədə 40-a yaxın çoxmərtəbəli sosial binanın tikintisinə başlanılacaq



Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən tezliklə Gəncədə 40-a yaxın çoxmərtəbəli sosial binanın tikintisinə başlanılacaq. AZERTAC xəbər verir ki, bu barədə ADAU-nun baş binasında 28 May-Respublika Gününe həsr olunan tədbirdə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev Gəncədə reallaşdırılması nəzərdə tutulan sosial-iqtisadi inkişaf layihələri haqqında məlumat verərkən deyib. Elmar Vəliyev qeyd edib ki, son illərdə Gəncədə memarlıq həlli ilə diqqət çəkən yüksək mərtəbəli binaların tikintisi çoxalsada şəhər sakınlarının, xüsusilə də yeni ailə quran gənclərinin mənzillə tematitənə ciddi ehtiyac var. Odur ki, yaxın vaxtlarda Gəncədə 40 yaxın çoxmərtəbəli sosial binanın tikintisi planlaşdırılır. Daxilində hər bir şəraiti olacaq mənzillər sakınlara, yeni ailə quran gənclərə ən münasib qiymətlərlə, güzəştli şərtlərlə, 25 illik ipoteka krediti ilə verilecek.

## "Qazprom" Rusiya təbii qazının mümkün tədarükü üçün iyunda Azərbaycanla danışıqlar aparacaq

"Qazprom" şirkəti Rusiya təbii qazının mümkün tədarükü ilə bağlı iyunda Azərbaycanla danışıqlar aparacaq. Bu barədə "Qazprom"un idarə heyətinin sədr müavini Aleksandr Medvedev məlumat verib. O deyib: "Bununla bağlı Azərbaycan tərəfinin marağı var. Yaxın vaxtlarda, ola bilsin ki? Sankt-Peterburq İqtisadi Forumunda biz növbəti görüş keçirək və Azərbaycan tərəfinin tələbatını dəqiqləşdirmək".



## Kinematoqrafçılar İttifaqı müsabiqə ELAN EDİR



Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı "YENİ NƏFƏS-II" adlı qısametrajlı ssenari müsabiqəsi elan edir.

### Məqsəd:

Müsabiqə kinematoqrafiya sahəsində gənclərin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, gənc və istedadlı müəllifləri aşkarla çıxarmaq, həmçinin milli kinomuza yeni fikir, yeni nəfəs getirmək məqsədi ilə keçirilir.

Müsabiqə hem də digər sahələrdə çalışan gənclərə, kinoda özlərini sinamaq imkanı yaratmaq və bununla da, mövcud rəqabəti gücləndirmək mövqeyi tutur.

### Şərtlər:

- Yaşı 35-ə qədər olan bütün şəxslər müsabiqəyə ssenarisini təqdim edə bilər.
- Müsabiqəyə istenilən janrda, bədii, sənədli və animasiya ssenariləri qəbul olunur.
- Müsabiqəyə təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, satılmalıdır və çəkiliş dövründə olmamalıdır.
- Ssenari orijinal, yəni, ekranlaşdırılmamış olmalıdır.
- Qısametrajlı film üçün nəzərdə tutulmuş ssenarilər müsabiqəyə 20 səhifədən çox olmamaq şərti ilə, üç nüsxədə, çap olunmuş və CD diskdə rəqəmsal daşıyıcıda təqdim olunmalıdır.
- Şrift Courier New, ölçü 12 tələb olunur.
- Çap olunmuş ssenarilərde müəllifin ad və soyadı qeyd olunmamalıdır.
- Müəllif ssenari ilə birgə tərcüməyi-halını da təqdim etməlidir.
- Hər bir müəllif 3 (üç) ssenaridən artıq təqdim edə bilməz.
- Müsabiqəyə təqdim olunan ssenarilər geri qaytarılmır.
- Ssenarilər 31 iyul 2016-cı il tarixinə kimi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ünvanına göndərilməlidir.
- Ünvan: Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, Bakı şəh. Səməd Vurğun küç.43/ World Business Center 16-ci mərtəbə

### Qaydalar:

Müsabiqənin peşəkar münsiflər heyətini Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı təyin edir. Münsiflər heyəti məxfi seçim nəticəsində dörd ssenarini qiymətləndirəcək. Qalib ssenarilər pul mükafatı və diplomla təltif olunacaq:



• Qran Pri - 3000 manat (Ekranlaşdırılması nəzərdə tutulub)

• I yer 2000 manat

• II yer 1500 manat

• III yer 1000 manat

Müsabiqənin nəticələri 2016-cı ilin sentyabr ayında açıqlanacaq.

**Əlaqə üçün:** Tel: +99412 597-48-04

Fax: +99412 597-48-03

Mob: +99451 427-41-03

arki.2012@mail.ru

İnformasiya dəstəyi:

"AZERTAC", "Trend", "Day.az", "Səs", "Mədəniyyət", "Kaspi" qəzetləri

## 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü Suraxanıda qeyd edilib

**1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Suraxanı rayonu Heydər Əliyev Parkında coxsayılı uşaqların iştirak etdiyi möhtəşəm bayram tədbiri keçirilib.** Xüsusi tərtibatla bəzədilmiş parkda bayram əhval-ruhiyyəsi hökm süründü. Tədbirdə azəminatlı ailələrdən olan, valideyn himayəsindən məhrum olan, xüsusi qayğıya ehtiyacı olan, məcburi köçkün ailələrindən olan, eyni zamanda, rayon ərazisində yerləşən uşaq bağçalarında tərbiyə alan uşaqlar və məktəblilər iştirak ediblər.

Rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov musiqili fəvvarələr quraşdırılmış meydana bayram tədbirinə toplaşan coxsayılı uşaqları salamlayıraq, onları 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edərək bildirik ki, uşaqlar dünyada hamı üçün eziyidir. Dünyanın hər bir uşaqlara qayğı və uşaqların qorunması xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Uşaqların Beynəlxalq Müdafiəsi Günü



uzun illərdir bütün dünyada qeyd edilir və hər bir ölkə, hər bir dövlət uşaqları qorumağı, uşaqları müdafiə etməyi özünün əsas vəzifəsi hesab edir. İlqar Abbasov xüsusi vurğulayıb ki, ölkəmizdə

lilərin asfalt üzərində təbaşirle çəkdikləri rəsmli həvəslə baxıblar. Münsiflərin müəyyənləşdirildiyi qaliblər mükafatlandırılıb.

### ZÜMRÜD

uşaqlara xüsusi məhəbbət, xüsusi münasibət vardır. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev, Heydər Əliyev Fonduun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfəri, Milli Məclisin deputati Mehriban xanım Əliyeva daim uşaqlara diqqət və qayğı göstərirler.

Sonra Səttar Behlulzadə və Qurban Abbasov adına mədəniyyət saraylarının, mədəniyyət evlərinin, 3 sayılı musiqi məktəbinin kollektivləri, həmin mədəniyyət saraylarında ve musiqi məktəbində, dərnəklərdə məşğul olan uşaqlar, məktəblilər fəvvarələrin etrafında amfiteatrı olan meydanda konsert programı ilə çıxış ediblər. Uşaqlar bayramı münasibəti ilə təşkil olunmuş şən startlarda 6 idman növü üzrə mübarizə aparan komandaların yarışı izlənilib. Heydər Əliyev Mərkəzinin Rəsm Studiyasında məşğul olan məktəb-



**Mərhum siyasətçilərin 28 may "maydanlığı"**

### SAMİR

**E**nənəni pozmadılar, bu il də "mama müxalifət" "28 May- Respublika Günü" ilə bağlı Novxaniya tərəf üz tutdu. Hansı üzələ getdiklərini özləri də bilməsələr, ancaq maskaya nə gəlib! Bir nəfər də çıxıb bu adamların sıfətinə demir ki, "respublika günü"nın AXCP-yə, şəx-sən Ə.Kərimliyə nə toxunacağı var?! AXCP ilə Müsavat boşanmamışdan öncə, nikahda olduqları müddətdə Novxaniya bir gedərdilər, bu ilə Müsavat gözə dəymədi. Hesablamaşam, son 20 ildə AXCP və Müsavat düz 9 dəfə qanuni nikaha gibr boşanıblar. Bunların siyasi birlikdən daha çox məişət birliyinə oxşamır mı? Avropa pivedən vurub şeirləri ilə fransızların zəhləsini tökən Mirzə Sakit müxalifətin "28 may" oyunları ilə bağlı yürüşünə pis münasibət bildirməyib: "Müxalifətin bir problemi var, o da onların müxalifətdə olmalarıdır. Çalışıb onları bu bələdan xilas etməliyik, onlar da buxovlanmış ya-zıqlardılar. Yenə də birləşəcəklər və sonra da beş-on nəfəri bədbəxt edib rahat nəfəs alacaqlar". Əcəba, Müsavat Ə.Kərimli ilə olan ixtilafdan, kindən təsirlənib Rəsulzadənin abidəsini ziyarət etmədi, yoxsa nə? Nə isə, növbəti nikah mərasımı 2018-ci ilin ikinci yarısında baş tutacaq.

Yeni öyrənmişəm ki, eşitmışəm ki, "NIDA"-çı gənclər X.İsmayıllı özlərinə "mənəvi ana" hesab edirlər, onun sözü ilə oturub-dururlar. Bir sözə, "NIDA" Xədicənin kurasiyasındadır. Bu "NIDA"-çılar doğma analarının qədirlərini bilmirlər, kənd traktorlarına oxşayan Xədicənin qədrini necə bileyəcəklər? Bir cüt şalvar-köynək götürüb, evdən çıxırlar ki, biz iqtidarla "mübarizəyə" gedirik. Bu gənclərin anaları Ə.Kərimliyə, X.İsmayılla az yalvarmayıblar. Kim övladının zay olmasını istəyə ki? 2005-ci ildə "mərhum siyasetçi" R.Quliyev güya Bakıya gəlmək istəyirdi. Hamının yadındadır. Bizim tələbə yoldaşlarımızdan da biri guya müxalifətçi idi. Xoşu gəldi partiya biletini gəzdirmədən, 1 ay ərzində 6 müxalifət partiyasına üzv olmuşdu. Kimin vəsiqəsi qırmızı rəngdə idisə, ora da üzv olurdu. İndi həmin genç "NIDA"-nın guya topu-tüfəngidir. Yadimdadır, hüquqşunas Qurban Məmmədovdan (S.Cəlaloğlunun qardaşı) 20 dollar pul alıb, ADP-yə də üzv olmuşdu. Ali məktəb ondan güclə canını qurtardı, universitetdə adı spürgeçidən tutmuş prorektora qədər hərəyə 5 manat borcu var idi. Nə az-nə çox olardı, düz 5 manat. Heç kimə də qətiyyən borc-zad qaytarırdı. Universitetin kitabxanasından kitabları oğurlayıb, Qız Qalasının yanındakı mağazaya satırdı. İndi baxıram ki, ədalətdən, düzüldən, əqidədən danışır. Narahat olmasın, 6 partiyaya üzvlük vəsiqələrinin hamısının kserokopiyası var tələbə yoldaşlarımızda. Həm də "dindar" idi. Ayda 3 dəfə namaz qılıb, ildə 2 saat oruc tutardı. Çox sonralar onu da öyrəndik ki, məscidlərdən pul yiğirmış ki, təhsil haqqını ödəsin. Halbuki dədəsinin 200 baş mal-qarası var idi, bir dənə inek satsa idi, 4 illik təhsil haqqını ödəyərdi. İndi Allah bilir ki, bu Rəşad "NIDA"-ya niyə gedib və orada kimlərə nə qədər pul atıb. Deyirlər, telefonuna da Xədicənin adını "ANA" yəzib, Xədicə zəng vuranda, ekranə düşür.

Xədicə deyir: "Prinsiplərdən imtina hebsdən pisdir". Bu adam açıq-aşkar deyir ki, casusdur, tapşırıqları yerinə yetirməkdən imtina edə bilmez. Etsə, lap pis olacaq, sahibləri onu elə ifşa edəcəklər ki, Xədicə dörd divar arzulayacaq.

## "Türk Dünyasının Ortaq Dili Naxışlar" adlı Simpozium və sərgi keçiriləcək

**A**zərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Xalça Muzeyinin dəstəyi, Bakı Yunus Əmrə Institutunun təşkilatçılığı ilə 1 iyunun 2-3 tarixində Azərbaycan Xalça Muzeyində "Türk Dünyasının Ortaq Dili Naxışlar" adlı Simpozium və sərgi keçiriləcək.

Minillik tarixi olan türk mənşəli xalqların mədəniyyətinin ən əhəmiyyətli maddi elementlərinin başında xovlu və xovsuz xalça nümunələri durur. Sadəcə, gündəlik həyatda istifadə olunan bir eşa deyil, eyni zamanda, bir sənət əsəri olan bu məhsullar, üzərindəki naxışlarla dünənin və bu günün çox geniş bir əraziyə yayılan türk mənşəli xalqların vizual əlaqələrinin bir göstəricisidir. Bu xüsusiyyəti ilə naxışlar həmin xalqların estetik dilini təşkil edir və dünyadakı bütün türk mənşəli xalqların tək millət olduğunu göstərir.



Türkiyəni, onun mədəni ərsini, türk dilini təbliğ etmək, Türkiyənin digər ölkələrlə dostluğunu inkişaf etdirmək, mədəni mübadiləni genişləndirmək, bununla bağlı daxili və xarici bilikləri və sənədləri dünənin istifadəsinə təqdim etmək, türk dili, mədəniyyət və incəsənət sahələrində təhsil almaq istəyənlərə xaricdə xidmət göstərmək" məqsə-

Z.BAYRAMOVA

## Apreldə SOCAR-in təbii qaz hasilatı 519,2 milyon kubmetr olub

**A**preldə SOCAR-in təbii qaz hasilatı 519,2 milyon kubmetr, ölkə üzrə isə 2 milyard 474,9 milyon kubmetr təşkil edib. Bu barədə AZERTAC-a SOCAR-dan məlumat verilib. Yanvar-aprel aylarında SOCAR üzrə 2 milyard 114,5 milyon kubmetr, Azərbaycanda isə ümumilikdə 9 milyard 945,9 milyon kubmetr qaz hasil olunub.

## SOCAR apreldə 624,5 min ton neft hasil edib

**A**preldə SOCAR-da xam neft hasilatı 624,5 min ton olub. Keçən ay Azərbaycanda ümumilikdə isə 3 milyon 469,8 min ton neft hasil edilib. Bu barədə AZERTAC-a SOCAR-dan məlumat verilib. Cari ilin yanvar-aprel aylarında SOCAR üzrə neft hasilatı 2 milyon 522,8 min ton, Azərbaycanda ümumilikdə isə 13 milyon 977 min ton olub.



## 4 iyun qiyamının görünməyən tərəfləri

*Sabiq müdafiə naziri kimləri ifşa etdi?*

Tariximizə qara ləkə kimi düşən və "Gəncə qiyamı" kimi adlandırılan 4 iyun hadisələrindən 23 il keçməkdədir. Belə ki, Ermənistanın təcavüzkar siyaseti nəticəsində işgala uğrayan torpaqlarımızın növbəti təhlükələrə məruz qaldığı bir zamanda, onu xilas etmək yerinə xarici qüvvələrin buyruq qullarına çevrilən o zamankı xəyanətkar AXC-Müsəvət iqtidarı yenice əldə etdiyi müraciətini itirilməsində xüsusi rol oynayırdı.

### "Facebook" qəhrəmanlığı edən mikrofon aşılıları 23 il öncə Vətəni satmaq üçün sıraya düzlənib ağızlarını sulandırıldılar

Məhz dövlətimizi parçalayaraq ona sahib çıxmış istəyen xarici qüvvələr stimul daxili düşmənlər ac çəqqallartək "nə qədər çox qopardımsa qənimətdir" prinsipile Azərbaycanı məhv etmək astanasına gətirib-çıxarmışdır. Bu gün "ana müxalifət" adı uğrunda birbirilərini iddən, mitinq və aksiyalarında "uca xalq", "ulu millət", "turancılıq ideologiyası" və s. bənzər ifadələrlə boğazadan yuxarı pafoslara qaplıb "facebook" qəhrəmanlığı edən mikrofon aşılıları 23 il öncə Vətəni satmaq üçün sıraya düzlənib ağızlarını sulandırıldılar. Və bunu biz deyil, həmin dövrlərdə üzdə gedən simalardan olmuş sabiq müdafiə naziri Rəhim Qaziyev, eslinde özünü "təmizə" çıxarmaqdan ötrü qiyamın görünməyən tərəflərini açıqlamış olub. Nəcə deyərlər, cehennəmə gedən özü ilə yoldaş apardığı kimi, R.Qaziyev də həmin vasitədən istifadə edərək, bəzi real detalları açıqlayıb.

### Pəhan Hüseynin əsas məqsədi prezent Elçibəyi devirib, onun yerinə Isa Qəmbəri prezident seçdirmək idi

Məsələn, bəlli olub ki, R.Qaziyev müdafiə naziri olduğu dönenlərdə onun yanında hərəkət Arzu Səmədbəyli AXC-Müsəvət iqtidarından təmsil olunurdu. Qaziyev vəzifəsindən istefa verəndən sonra o, A.Səmədbəylini yanına çağıraraq həmin vaxt hakimiyyətə təmsil olunan digər cəbhəçi Fərəc Quliyevi de evine dəvət etdi. Ancaq onlar vəziyyətin stabilşəməsi üçün heç bir addım atmayıblar. Belə ki, həmin vaxt baş nazir vezifəsini daşıyan P.Hüseynin əsas məqsədi prezent

Elçibəyi devirib, onun yerinə İ.Qəmbəri prezident seçdirmək planı idi.

### Rəhim Qaziyev: "Pənah Hüseyn artıq özünə sığmırıd"

SİTAT: "26-27 fevral 1993-cü ildə vəziyyət gərginleşirdi, mən də bir heftə idim ki, istəfa vermişdim. O dövrde mənim yanımda olan Arzu Səmədbəyliyə dedim ki, "Fərəc Quliyevi də götür, gəl bize". Onlar bize gəldilər. Mən F.Quliyevə dedim ki, səngərde olan adamsan. Suretin də yanında barit iyi gəren uşaqlar var. Qarşılurmaya getməyin, oturun Suretin məsələləri bir-dəfəlik həll edin. Bunu evimdə onlara demişəm. Ancaq onlar heç bir addım atmadılar. Sonra mart ayında vəziyyət gərginleşdi, P.Hüseyn artıq özünə sığmırıd. Martin 21-də Gəncəyə gəldi və əlində ferman var idi. Prezidentin elan olunmamış və Gəncədə fövqəladə vəziyyət elan etmək fərمانından danışram".

Sabiq hərbi nazir belə olan vəziyyətdə P.Hüseynə ağıl qoyduğunu da dile gətirib və belə anda daha bir maraqlı məqam üzə çıxb. Sən demə, həmin vaxtlar hər kəs dövlət sturkutlarında çalışan yüksək vəzifəli şəxslərə, nazirlərə, hətta prezidentə məsləhət verə bilmiş (?!-R.R.).

### "Əgər onların kişiliyi varsa, desinlər ki, Rəhim bütün bunları yalan deyir"

Məsələn, R.Qaziyevin təkce bu fikirlərinə diqqət yetirək: "Dedim, Pənah, ağılnı başa yığ (!-R.R.), ölkəni qanaya aparmayı. Get (?-R.R.) prezident. Ə.Elçibəyə de (?!-R.R.), eləcə də Gəncədə sözü keçən ağsaqqalları toplayaraq, problemi yoluna qoyun (Demək, dövlət idaresiz bir formadaydı və ağsaqqalların ümidi qalmışdır? -R.R.). P.Hüseyn getdi. Sonra Əsmayı Şıxlı, Nəcəf Nəcəfov ve Sabit Bağırov geldi. Bu, yanvarın 25-də oldu. Onlar oturub ikinci korpusun qərargahında səhbət etdilər. Mən də N.Nəcəfova dedim ki, bunlar Ə.Elçibəyi yuxmaq isteyirlər".

Təbii ki, atalar misalında da bildirildiyi kimi, balıq başından ıylənər. R.Qaziyevin dediklərində həqiqətin olduğu danılmazdır. Məsələn, danılmaz faktlardan biri prezident Elçibəyə qarşı işlədilən plan və həmin planın icraçılarının kimlerin olmaları idi. SİTAT:

"ES.Hüseynovla prezident Elçibəyin görüşünə şərait yaradılmışdı. Əsl xəyanət budur! 4 iyunaya gedən yol buradan başladı. Daha sonra Suretin həbs etmək istədilər, vəziyyət dəyişdi, əks-qüvvələr Suretin ətrafına toplaşdı və Suretin qayıdıb 4 gün boş qalan hərbi hissədə oturdu, tərəfdarlarını başına topladı. Əgər onların kişiliyi varsa, desinlər ki, Rəhim bütün bunları yalan deyir. Niye istəmirlər ki, bu məsələlər açılsın".

Növbəti adlar Isa Qəmbər, Sülhəddin Əkbər və Arif Hacılıdır, yaxud Pənah Hüseyn "SAQQALLINI UZAQLAŞDIRACA-ĞIQ" deyəndə, kimi nəzərdə tutub?

Elçibəyə xəyanət edənlərin yaxın ətrafi olduğunu israrla deyən Qaziyev adları da açıqlamağı unutmayıb. P.Hüseyn, İ.Qəmbər, S.Əkbər, A.Hacılı! Xüssusilə, P.Hüseynin adını hallandıran R.Qaziyev əlində əsaslı faktların olduğunu bildirib: "2000-ci ildə Kəlbəcərin işğalı ilə bağlı çəkilən videoya diqqət baxın. Orada bir kəlbəcəri deyir ki, P.Hüseynov, sən ayın 1-də Kəlbəcərə gəldin və dedin ki, "saqqallını kənarlaşdırıq, hər şey yaxşı olacaq". Bunun qarşılığında Penah Hüseynov quzu kimi susur ve cavab da vermir. Bunlar uydurma deyil, heqiqətdir".

1998-ci ildə Ə.Elçibəyin verdiyi müsahibədə qiyama dəstək verən şəxslərin adını çəkərkən, R.Qaziyevin də adı üzərində xüsusi dayanmasına münasibət bildiren sabiq hərbi nazir deyib ki, onun qiyama dəstək səhbəti olmayıb: "Mən daima demişəm ki, qarşılurmaya getməyin, məsləhəti daşıqlar vasitəsilə həll edin. İkincisi, S.Hüseynov cəbhəçi, hərəkatçı idi? Yox! Bəs Ə.Elçibəy hakimiyyətə geləndən 10 gün sonra S.Hüseynova iki vəzifəni qəfildən kimin təklifi əsasında verib? Kimin təklifi əsasında Suret baş nazırın müavini və prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi təyin edib? -P.Hüseyn! Bunu araşdırın. Yaxşı bu halda mənim nə günahım var? Suret bunlara düşmən kəsildi, bunda mənim suçum nədir?"

R.Qaziyev daha bir vacib detala toxunaraq deyib ki, vaxtılı Ə.Elçibəy haqqında Gəncədə həbs qərarı verən şəxsi hörməti meclislərdə başda oturdular. Beləliklə, o zamankı baş prokuror İxtiyar Şirinin de bostanına daş ataraq, onu ittiham edən sabiq nazir indi belərinin özlerini "yaxşı oğlan" hesab etmələrini doğru bilir: "O da deyir ki, Elçibəyin həbsi haqqında sankiya verməmişəm. Həmin sankiyaşının orijinalı məndədir. Sadəcə, indi hamı özünü mehriban və yaxşı kişi hesab edir".

Göründüyü kimi, 4 iyun qiyamı barədə bir çox ifşa edici məqamlar mövcuddur. R.Qaziyev bu barədə çox sübut və dəliyələrə sahib olduğunu desə də, hətta ortaya faktlar qoysa da, qarşı tərəf növbəti dəfə "hakimiyyətə gəlmək" xəyalları ilə alışib-yanır, mövcud iqtidarin yürüdüyü uğurlu siyasetə öz təbirlərinə, müxalifətçilik edir, bunulla da işlərini birmiş bilirlər. Amma tarixə qara ləkə kimi düşmüş 4 iyun qiyamını xalq unutmayıb. Artıq xalqın qarşısında cavab verməyin zamanı çatıb, "möhtərem bəylər".

Rövşən RƏSULOV

## İctimaiyyət "NIDA"nın addımlarını qınayır

İctimai fəal: "Orta Şərq ölkələrində faciələr başlayanda, Qərb dairələri burda da "NIDA"ni yaratdilar"

**"NIDA"**nın son vaxtlar paytaxt Baku-da reallaşdırmaq istədiyi təxribatlar ictimaiyyət tərəfindən qıraq obyektiinə çevrilib. Gənclər özlərini siyil və demokrat müxalifet qurumu adlandıran "NIDA"ın anarchist hərəkətlərini ən sərt şəkildə təqib edir, onların Azərbaycanda bu və ya digər formada fəaliyyət göstərmələrinin qadağan olunmasını istəyirlər. Çünkü xarici təşkilatların maraqlarına xidmət edib milli maraqlarımızı ayaqlar altına salan, xaricə "donos"lar yanan, bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının, "məlumat mənbəyi"nə əvərilən "NIDA"nın fəaliyyəti dövlətçiliyimizə təhdiddir.

İctimai fəal Mirsəmir Məmmədov "NIDA"çı gənclərin aqressiv, anti-dövlət addımlarını qınayaraq "SƏS" qəzətimizə açıqlamasında bildirib ki, "NIDA" xarici anti-azərbaycançı qüvvələrin və erməni lobbisinin birgə məhsuludur: "NIDA"-çıların fəaliyyət predmeti anti-dövlətçilikdir. Atdıqları bütün addımlar dövlət əleyhinə köklənib. 2011-ci ilin fevralında varlığını elan edən bu qeyri-konstruktiv təşkilatın yaradılması ölkədə sabitliyi pozmaq, vətəndaşlarla dövlət arasında nifaq salmaq və ən əsası da 2013-cü ilin prezident seçkiləri öncəsi ölkədə dövlət əməkliyətə həyata keçirilmə məqsədi daşıyırdı. Təbii ki, bu arqumentlər "NIDA"-da toplaşan gənclərin şəxsi beyninin məhsulu deyildi. Bu, Qərbin və Amerikadakı ermənipərest mərkəzlər və qüvvələrin, erməni lobbisinin, təsir imkanı olan anti-azərbaycançı dairələrin birgə işləyib həyata keçirilmə istədiyi geniş geosiyasi plan idi. "NIDA"-da toplaşanların hamısı bu sahədə var qüvvələrle çalışıdalar. Çünkü Qərbdəki anti-azərbaycançı qüvvələr "NIDA"-ya bunun üçün külli miqdarda maliyyə ayırmışdır və ayrılan maliyyənin qarşılığında olaraq Azərbaycanda qarışıqlıq, çaxnaşma, təxribatlar yaradılması nəzərdə tutulurdu. Yaradıldığı gündən etibarən təxribatlılıq, anti-azərbaycançılıq, hətta ölkə əleyhinə keşfiyyatçılıqla məşğul olan "NIDA" üzvləri 2013-cü ilin martında dövlət əməkliyinə de cəhd etməklə, "NIDA"-nın çox təhlükəli bir sektə olduğunu açıq-ashkar sərgilədilər. Axtarışlar zamanı "NIDA"dan çıxan partlayıcı qurğular, "Molotov" kokteylleri onların real üzünü ortaya qoymış. Sözsüz ki, həmin vaxtlar dövlət əməkliyətə həyata keçirilmə istəyən gənclər lazımi tapşırıq Qərbdəki ermənipərest anti-azərbaycançı qüvvələrden, birbaşa erməni lobbisindən gəlmişdir. Necə ki, təşkilatın bütün fəaliyyət mexanizmlərini həmin sözügedən anti-azərbaycançı qüvvələr təyin edir və tənzimləyir. Təşkilatın əsas məqsədi qanunsuz aksiyalar və təxribat hərəkətləri törətməklə ölkədəki sabitliyi pozmaqdır".

M.Məmmədov onu da qeyd etdi ki, "NIDA"-nın məqsədi bütün gücü ilə Azərbaycan əleyhinə təbliğatlar aparmaq, ölkəni nüfuzdan salmaq, dövlətçiliyimizi kökündə zədələmək və sarsıtmadır. Fəaliyyət kateqoriyası bundan ibarətdir. Bu isə birbaşa Azərbaycana düşmən olan qüvvələrin istəyidir. "NIDA" xarici anti-azərbaycançı qüvvələrin və erməni lobbisinin iyircən niyyətinin görünən üzüdür. Atdıqları bütün addımlar, səsləndirdikləri fikirlər, həyata keçirilmə istədikləri təxribat əməlləri bunun açıq göstəricisidir".

Samir



# Xalq, millət və əhali münasibətləri kontekstində insan hüquqları

**X**əsrin sonunda Azərbaycan xalqı öz suvereniyini bərpa etdiğən sonra demokratik, hüquqi, konstitusional dövlət quruculuğuna qədəm qoydu və 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi (referendum) yolu ilə dövlətimizin Yeni Konstitusiyasını qəbul etdi. Azərbaycan xalqının çoxşərlik dövlətçilik tarixində xalq hakimiyyətinin müasir konsepsiyası müstəqil Azərbaycan Respublikasının ilk Milli Konstitusiyasında öz hüquqi ifadəsini tapdı. "Bu konsepsiya görə, xalq nadir və o millət, əhali kateqoriyalarından nə ilə fərqlənir" sualını aydınlaşdırmağa zərurət vardır. Hesab edirəm ki, bu sualların tədqiqi həm konstitusionalizm nəzəriyyəsi, həm də hüquqi təcrübə üçün böyük əhəmiyyət kəsb edir.

Hüquq üzrə felsefə doktoru Ceyhun Süleymanov yazır: "xalq hakimiyyəti", "xalq suverenliyi", "milli suverenlik" "xalqın (millətin) öz məqəddərətini həll etmək hüququ" və s. bu kimi anlayışlar həm ümumi, həm də siyasi-hüquqi, eləcə də beynəlxalq hüquq ədəbiyyatlarında "millət", "xalq" və "əhali" kateqoriyalarının birmənalı izahı yoxdur.

Qeyd edilən problemin mürəkkəbliyi, həm də onunla bağlıdır ki, müasir dövredək beynəlxalq birlük tərəfindən bu kateqoriyalardan vahid definisiyası qəbul edilməmişdir.

Bir çox hallarda inkişaf etmiş xərici demokratik ölkələrin konstitusiyalarında, o cümlədən beynəlxalq hüquqi aktılarda "millət" və "xalq" kateqoriyaları, faktiki olaraq eyniləşdirilir.

Azərbaycan Respublikasının Konstitusiyasında ise hər üç anlayışdan fərqli mənalarda istifadə olunur. Əks-halda, bu kateqoriyalardan eyniləşdirilməsi hüquqi texnikanın tələb və prinsiplerinin pozulması kimi qiymətləndirilir. Belə ki, qanunvericiliyətə müxtəlif terminlər bir anlayışı ifade edə bilmez ve yaxud bir termin müxtəlif mənalarda ifade oluna bilmez.

Nəzərealsaq ki, konstitusiya qanunvericilik sisteminin normativ, terminoloji bazasıdır, əsas qanunda öz ifadəsini tapan "xalq", "millət" və "əhali" kateqoriyalarının müqayiseli təhlili nəinki hüquq elmi, o cümlədən hüquq yaradıcılığı və hüquq tətbiqetmə praktikası üçün də çox önemlidir.

Bəzən elmi-nəzəri ədəbiyyatlarında müxtəlif sözlər eyni məna verir və əksinə, bir söz bir neçə fərqli anlayışları bildirir. Müxtəlif dillərdə eyni mənşəli olan oxşar sözlər nəzər yerişək, anlayışları arasında olan qarışlığına daha da mürəkkəblişəsinə aşkar edir. O cümlədən, latin köklü "natio" sözü (tercümədə-millət), bir çox dillərdə fərqli mənalara verir, bəzən də xalq anlayışı ile eyniləşdirilir.

Etnoqrafik ədəbiyyatlarda bu məvzu ilə bağlı mübahisəli diskussiyalar XIX əsrənə başlayaraq, bu gündək davam edir.

Uzun illər ərzində millət anlayışı yunanca "ethnos" sözünün sinonimi kimi qəbul edildi. Lakin yeni dövrə Qərbi Avropa mədəniyyətinin inkişaf-

finin bəzi xüsusiyyətlərinə görə, bu anlayış bir hökmədarın təbəələri, bir respublikanın vətəndaşlarının məcmusu kimi səslənməyə başlamışdır.

Sonraları bu terminin mənası Qərbdə öz təkamülünü davam etdirərək, öz elmi izahı üçün iki ənənəni - Şərqi ənənəsi və Qərb ənənəsini yaratmış oldu".

Müəllifin fikrincə, Qərb ənənəsində tarixi fenomen kimi milletlərin meydana gəlmesi milli dövlətlərin, həmçinin kapitalist münasibətlərinin və burjuaziyanın formallaşması ilə əlaqəlidir. Bu ənənəye uyğun olaraq insanların xüsusi bir kollektivi kimi "millət" - təbəələrin, dövlət vətəndaşlarının tarixən bərqrər olmuş siyasi etnik birliliyi və ya məcmusudur. Göründüyü kimi, burada insanın milliyyəti onun etnik deyil, dövlət-hüquqi mənsubiyəti ilə müyyəyen edilir.

Beləliklə, "Qərb" ənənəsinin müddəalarına görə, "millət" "siyasi-hüquq", demek olar ki, "vətəndaşlıq" anlayışı ilə eyniləşdirilən təzahürdür.

Buna görə də, məhz bu mənada "millət" kateqoriyasının ingilis-sakson hüquq sistemindən beynəlxalq hüquq sistemine keçməsi faktı təccüb doğurur. Biz BMT haqqında danişarkən, millət-dövlətlər nezərdə tuturuq. Bir sıra, əsasən də, Qərbi Avropanın dövlətlərinin konstitusiyaya qanunvericiliyi, məhz bu məqədən çıxış edir (Fransa, İngiltərə və s.).

"Şərqi" ənənəsinə uyğun olaraq millət anlayışı etnos anlayışı ilə sinonim təşkil edir. Millət (və yaxud etnomillət) - əsas milli maraqları qəbul edən və yad etnik qrupları özünə daxil edə bilən etnosdur (bu ənənə Almaniya, Şərqi Avropa və Asiyada dəha geniş yayılmışdır). Fikrimizcə, bu mövqə Azərbaycanda ictimai heyatın təhlili üçün daha yararlıdır. Bu ənənəye uyğun olaraq, insanın milli məsuliyyəti bu və ya digər dövlətin vətəndaşlığı ilə deyil, onun etnik və ümummilli elementlərindən ibarət olan şüuru ilə müyyəyen edilir.

C.Süleymanov yazır: "Zənnimcə, "millət" kateqoriyasının ölkə vətəndaşlarının toplumu kimi xarakterizə edilməsi və Şərqi ənənəsinin mülahizələrinin tamamilə inkari Qərb ənənəsinin natamamlığı və çatışmayan cəhəti kimi qəbul edilmelidir. Digər bir tərəfdən "millət" və "etnos" anlayışlarının eyniləşdirilməsinə dair "Şərqi" ənənəsinin mülahizələrini də qəbul etmək tam düzgün hesab oluna bilmez. Belə ki, etnosdan fərqli olaraq millət daha geniş anlayışdır, daha sonralar yaranmış və daha mürekkeb təzahürdür.

Bir çox tədqiqatçıların fikrincə, "millət" və "etnos" anlayışlarının fərqli mənşəyi var. Etnosun əlamətlərinə dil, adətlər, ənənələr, incəsənet, ayınlar, davranış normaları, vərdislər, yeni nəsildən-nəslə ötürürlən və etnik mədəniyyəti yaranan komponentlər aiddir. Əger etnos üçün mədəni nümunələrin sabitliyi və təkrarlanması səciyyəvidirsə, millət üçün yeni və ənənəvi elementlərin birləşməsi vasitəsələ özündərəktəm prosesi vacibdir".

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda hazırlanan Azərbaycan dilinin izahlı lügətində göstərilir ki, millət-insanların tarixən dil, ərazi, iqtisadi həyat və psixika ümumiliyi əsasında təşəkkül tapan və milli xarakterin, mədəniyyətin özünməsusluğunda təzahür edən sabit birliyidir.

Qərbi Avropa ölkələrinin konstitusiyalarından və universal beynəlxalq hüquqi aktlardan fərqli olaraq, Azərbaycan Respublikasının Konstitusiyası "xalq" və "millət" kateqoriyalarını fərqləndirir. Belə ki, Əsas Qanunun 1-ci maddəsinin 2-ci hissəsində qeyd olunur ki, Azərbaycan xalqı Azərbaycan Respublikasının ərazisində və ondan kənarda yaşayan Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir. Bu definitiv normanın interpretasiyası əsasında, belə nəticəyə gəlmək olar ki, Azərbaycan xalqı tərəfi - ərəfəndən, cinsindən, milliyyətdən və harada yaşamasından asılı olmayaraq, bütün Azərbaycan Respublikası vətəndaşlarını ehtiva edir. Konstitusiya hüququ doktrinasında xalq kateqoriyası, həm də dar mənada istifadə olunur. Bu zaman "xalq" "Azərbaycan elektoratı" anlaysı ilə sinonim təşkil edir.

"Millət" termini dövlətimizin ana qanununda ümumi deyil, konkret mənada ifade olunur. Azərbaycan Respublikası Konstitusiyasının "Milli mənsubiyət hüququ" adlı 44-cü maddəsində göstərilir ki, hər kəsin milli mənsubiyətini qoruyub-saxlamaq hüququ vardır, heç kəs milli mənsubiyətini dəyişdirməyə məcbur edilə bilmez. Bu cür normanın Azərbaycan Respublikası Konstitusiyada təsbit olunması müasir demokratianın bir təzahürü kimi qiymətləndirilə bilər. Digər tərəfdən, qarşılıqlı əlaqədə olan, lakin eyni hesab edilməyen "millət" və milli mənsubiyət (milliyyət) anlaysıları da fərqləndirmək lazımdır. Etnik birliliyi ifade edən milliyyət (milli mənsubiyət) millət faktorlarından yalnız birini təşkil edir. Buna görə bu anlaysı "millət" anlaysından daha dərmanaya malikdir.

Azərbaycan müxtəlif etnosları birləşdirən bir məkan və onların tərəxi vətənidir. Belə bir normanın dövlətin əsas qanunu səviyyəsində qəbulu Azərbaycan xalqının yüksək demokratik düşüncəsini və tolerantlığını göstərir. Bu cür normaya demokratiya yolunda inkişaf edən bəzi Avropanın dövlətlərinin, ABŞ və digər ölkələrin konstitusiyalarında, hətta beynəlxalq hüquqi aktılarda bu günədək rast gəlinmir.

Xalq hakimiyyəti və xalq suverenliyi kontekstində digər aktual problemlərdən biri də "xalq" və "əhali" terminlərinin nisbətidir.

"Əhali" kateqoriyasına Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikası Seçki Məcəlləsində, "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının qanununda və digər hüquqi aktılarda rast gəlmək olar.

Demografiya elminə görə "əhali"

yer kürəsində və ya dünyadan konkret hansısa hissəsində (qita, ölkə, region və s.) yaşayan insanların məcmusudur. Təqribən oxşar mənəda demostatistika elmi də "əhali" anlaysını izah edir.

Hüquqsünləşqdə isə "əhali" hər şeydən əvvəl beynəlxalq hüquqi kateqoriya kimi qəbul edilir. Lakin beynəlxalq hüquqda bu terminin definisiyası hələ də formalşamayıb. Bu sualın cavabı beynəlxalq hüquqi doktrinada açıqlanır. Məsələn, professor L.H.Hüseynov qeyd edir ki, əhali dedikdə, bu və ya digər dövlətin yurisdiksiyasına tabe olan fərdlərin məcmusuna başa düşülür. Dövlətin



Azərbaycan Respublikasının Prezidenti yanında Kütlevi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fondu

# KIVDF

[www.kivdf.gov.az](http://www.kivdf.gov.az)

*Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütlevi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fonduun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb*

biləsi həmin dövlətin vətəndaşlarından, əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən ibarətdir.

Təxminən buna oxşar mənada professor H.T.Blatova tərefindən əhaliye aşağıdakı kimi tərif verilir: "...əhali müyyəyen dövlətin ərazisində yaşayən və həmin dövlətin yurisdiksiyası altında olan insanların top-lusudur. Əhaliyə addır: Həmin dövlətin vətəndaşları; Əcnəbilər; ikili vətəndaşlığı olan şəxslər (bipatriotlar); Vətəndaşlığı olmayan şəxslər (apatriotlar)".

Yuxarıda deyilənləri nəzəre alaraq, fərdlərin ölkə ərazisində yaşaması və həmin dövlətin yurisdiksiyasına tabe olması beynəlxalq hüquqi doktrinaya görə əhalinin əsas əlamətləri kimi xarakterizə oluna bilər. Bu kontekstdə dövlətin əhalisi həmin dövlətin vətəndaşları, məvəq-qəti və yaxud daimi yaşayən əcnəbilər referandumda iştirak edə bilmezlər. Digər tərefindən, ölkə ərazisindən kənarda daimi və yaxud müvəqqəti yaşayən Azərbaycan vətəndaşları həmin xərici dövlətlərin ərazisində yerləşən Azərbaycan diplomatik nümayəndəliklərində təşkil olunmuş seçki məntəqələrində səs verirlər.

Yuxarıda deyilənləri nəzəre alaraq Azərbaycan Respublikası Konstitusiyasının 11-ci maddəsinin üçüncü hissəsində qeyd olunur ki, Azərbaycanın dövlət səhədləri yalnız Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək yolu ilə dəyişdirilə bilər. Lakin Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Seçki Məcəlləsinin müvafiq normalarına görə respublikamızın ərazisində daimi və yaxud müvəqqəti yaşayən əcnəbilər referandumda iştirak edə bilmezlər. Digər tərefindən, ölkə ərazisindən kənarda daimi və yaxud müvəqqəti yaşayən Azərbaycan vətəndaşları həmin xərici dövlətlərin ərazisində yerləşən Azərbaycan diplomatik nümayəndəliklərində təşkil olunmuş seçki məntəqələrində səs verirlər".

Yuxarıda deyilənləri nəzəre alaraq Azərbaycan Respublikası Konstitusiyasının 11-ci maddəsinin üçüncü hissəsində qeyd olunur ki, Azərbaycanın dövlət səhədləri yalnız Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə referandum (ümumxalq səsverməsi) keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında dövlət səhədləri dəyişdirilə bilər".

Vahid ÖMƏROV,  
fəlsəfə üzrə fəlsəfə doktoru

## Uşaqlarını cəzalandırmaq istədilər, aylı yedi

Yaponiyanın Hokkadio adasında ana ve atası tərəfindən cəzalandırılırlaş meşyə atılan uşaqın tapılması üçün geniş əməliyyatlara başlanıb. Yetkililər şənbə günündən bu yana itən 7 yaşındaki oğlan uşaqının tapılması üçün davam edən əməliyyata 150 nəfərin qatıldığını açıqlayıb. Polis sözçüsü açıqlayib ki, ata və anası önce uşaqlarının ot toplayan zaman itdiyini deyib, amma bir saat sonra onu cəzalandırmaq məqsədilə maşından düşürdüklərini etiraf ediblər. Polis deyib ki, valideynlər bir neçə dəqiqə sonra uşağı atdıqları yerə geri qayıtsalar da, onu orda tapmayıblar. Uşaqın atası "Sanki" qəzeti açıqlamasında deyib ki, parka apardıqları zaman uşaq maşınları və insanlara daş atlığı üçün ona dərs vermək istəyib. Bu səbəbdən də onu bir az qorxutmaq üçün məsədə maşından endirib: "Oğlum hərəkəti bir uşaqdır. Amma indi çox narahatam". İlkən ehtimallara görə, uşağı aylı yeyib. Çünkü onun düşürüldüyü yer ayıların bol olduğu məkan sayılır.



## Bu saatlarda mütləq yatın

Həkimlər xəstəliklə mübarizə aparmaq üçün saat 23:00 ilə 02:00 arasında yatmağı vacib sayır. Qrip virusunun ətrafi bürüdüyü bu günlərdə mütəxəssislərdən tez-tez sağlam qidalanma və gigiyena qaydalarına diqqət yetirilməsi lazımlı olduğu barədə fikirlər eşidir. Qripə mübarizədə sağlam qidalanma və gigiyena qədər "sağlam bir yuxu" da son dərəcə əhəmiyyətli rol oynayır. Ciddi və yorucu iş tempinə bir de yuxusuzluq və qrip epidemiyası eləvə olununca, bədən təqətdən düşür. Keyfiyyətli və sağlam bir yuxu xəstəliklərə mübarizədə əhəmiyyətli rol oynayır. Yuxu əsnasında xüsusişlə də qaranlıqda ifraz olunan melatonin hormonu bədənə çox fayda verir. Melatonin ifraz olunan saatları qaćırırmamaq lazımdır. Melatonin hormonu xüsusişlə gecə 11-dən sonra ifraz olunmağa başlayır və gecə 2-yə qədər davam edir. Səhərə doğru isə yavaş-yavaş azalır. Ona görə xüsusişlə bu saatlardakı yuxunu qaćırımaq olmaz.



## Məhkəmə ataya alimenti pizza ilə ödəməyə icazə verib

İtalyanın Padua şəhərinin sakininə alimenti pizza ilə ödəməsi nə icazə verilib. Bu barədə məlumat "The Local" qəzətində yer alıb. Adı açıqlanmayan şəxs həyat yoldaşından ayrıldıqdan sonra balaca qızı üçün hər ay 300 avro verəcəyinə söz verib. Lakin sonradan məlum olub ki, 50 yaşlı kişinin bu məbləği ödəməyə imkanı yoxdur. 300 avro yerine bu məbləğdə pizza hazırlayıb, qızına göndərən ata, keçmiş həyat yoldaşı tərəfindən məhkəməyə verilib. Peşəkar pizzacı olan atanı yerli məhkəmə haqlı sayaraq, onun bu yolla aliment ödəməsində heç bir qəbahət olmadığını bildirib.



## BAŞSAĞLIĞI

Azərbaycan Universitetinin İctimai elmlər kafedrasının kollektivi kafedranın müəllimi Rəşad Abaslıya atası

### ƏLİAĞANIN

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Allah rəhmət eləsin!

## ELAN

ƏMDK-nin yanında DƏDRX-nin 5 sayılı ərazi idarəsi tərəfindən RX 0029494 sayılı 24.08.2012-ci il tarixdə və RX 0090994 sayılı 05.08.2010-cu ildə verilmiş Dövlət Reestrindən çıxarış itdiyi üçün etibarsız sayılır.

DƏDRX-nin Xaçmaz rayon ərazi idarəsi tərəfindən MA 0003009 sayılı 22.09.2006-ci il tarixdə verilen Reestrində çıxarış itdiyi üçün etibarsız sayılır.

### Baş redaktor:

**Bəhruz Quliyev**

### Baş redaktorun müavinləri:

**Valeh Məhərrəmli**  
**Fətulla Həsənov**

**Ünvanımız:** Bakı şəhəri,  
Üzeyir Hacıbəyov  
küçəsi, 32.

**Şəhadətnamə:** № 022492  
<http://www.ses-news.az>  
<http://www.sesqazeti.az>  
E-mail: [ses@sia.az](mailto:ses@sia.az)  
Tel: 598-33-90 Faks: 493-11-62

### Buraxılışa məsul: Mətləb Salahov

Redaksiyanın mövqeyi ilə müellifin mövqeyi üst-üstə düşməyə biler.

Qəzet "Ses" in komputer mərkəzində yığılın, sahifələnir.  
"Azərbaycan" nəşriyyatında çap olunur  
Qəzetdə AzərTAC, SIA, APA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.


**Qəzet  
bazar və bazar  
ertəsindən  
başqa hər gün  
nəşr olunur  
Tiraj: 5500**

# Ses

## Son sahifə

1 iyun

## Azərbaycan növbəti möhtəşəm turnirə ev sahibliyi edəcək



Yulun 22-24-də bədii gimnastika üzrə FIG (Beynəlxalq Gimnastika Federasiyası) dünya kubokunun finalı Azərbaycanın paytaxtında keçiriləcək. **Azərbaycan Gimnastika Federasiyasından** AZORTAC-a bili diriblər ki, Bakı tamaşaçıları ilin əsas hadisəsi - "Rio-2016" Olimpiya Oyunlarından iki həftə əvvəl dünyanın 22 ölkəsindən məşhur gimnastların çıxışlarını izləmek üçün imkan əldə edəcək. Yarışların ilk iki günü 34 gimnast və 11 qrup hərəkətləri komandası medallar uğrunda coxñövçülükdə mübarizə aparacaq. Kubokun son günü ayrı ayrı alətlər üzrə final mərhələləri baş tutacaq. Bu il dünya kubokunun 9 mərhəlesi keçirilib. Bakı finalında öncəki mərhələlərdə göstərilmiş en yaxşı 4 nəticəyə əsasən birinci yeri tutan gimnastlar və qrupların xüsusi mükafatlandırma mərasimi keçiriləcək. Azərbaycan idmançılarına gəldikdə isə yarışlarda İlk Avropa Oyunlarının gümüş medalçısı, Avropa çempionatının bürünc mükafatçısı, qarşıdan gələn Olimpiya Oyunlarının iştirakçısı Marina Durunda, eləcə də böyük gimnastlar sırasına yenice qədəm qomyş Avropa çempionatının gənclər arasında gümüş medalının sahibi Jalə Piriyeva iştirak edəcəklər. Siyana Vasileva, Ayşən Bayramova, Aleksandra Platonova, Diana Doman və Elif Zeynep Cələp Azərbaycanı qrup hərəkətləri komandalarının yarışlarında təmsil edəcəklər. Bu dəfə də bədii gimnastika həvəskarlarını quruluşu milli komandanın baş məşqçisi Maria na Vasilevaya məxsus möhtəşəm açılış (22 iyul) mərasimi, həmçinin məşhur idmançılarla yanaşı, Azərbaycan gimnastikasının gələcəyi olan gənc idmançıların çıxışlarının da nümayiş olunacağı ənənəvi qala-konsert (24 iyul) gözləyir. Biletleri Milli Gimnastika Arenasının (MGA) kassası, eləcə də "Bazarstore" supermarketlər şəbəkəsindən (Xətai, "28 Mall") əldə etmək olar. Biletlerin qiyməti 5-20 manat təşkil edir. Biletler yarışların hər 3 gününe alındıqda, endirimlər təklif olunur. Tələbələr də xüsusi endirimdən yararlana bilərlər.

## Güloğlan Cabbarov: "Azərbaycan yığması dünya yığmasına qarşı döyüşəcək"



"**A**zərbaycan Kikboksinq Federasiyası (AKF) tərəfindən ölkəmizin bir çox rayon və şəhərində peşəkar turnirlər təşkil olunur. Bu yarışlar idmançılarımızın daha da inkişafına, beynəlxalq turnirlərdə uğurla iştiraklarına zəmin yaradır". SIA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında **AKF-nin vitse-prezidenti Güloğlan Cabbarov** deyib. O qeyd edib ki, Sumqayıtda keçirilən son turnirdə (Kəmər və reyting döyüşləri-red), həm də yarışların baş həkimi kimi fəaliyyət göstərib: "Son yarışda daha güclü döyüşlərin şahidi oldum. Belə yarışları bundan sonra da keçirməyi planlaşdırıraq. Növbəti kəmər döyüşləri Lərikdə təşkil olunacaq. Qarşıda bizi Avropa çempionatı gözləyir. Sentyabrda isə Azərbaycan yığması dünya yığmasına qarşı döyüşəcək. Bu baxımdan da regional peşəkar döyüşlərin tez-tez keçirilməsi vacibdir".



## İntizam Komitəsi "Qarabağ" və "Neftçi" ni cərimələdi

**A**FFA-nın İntizam Komitəsinin iclası keçirilib. SIA iclasda qəbul olunmuş qərarları nəzərnizə çatdırıb: Azərbaycan Kubokunun "Qarabağ" - "Neftçi" matçının 120-ci dəqiqəsində "Qarabağ" klubunun azarkeşləri tərəfindən pirotekniqi vasitələrdən istifadə edildiyine görə klub 1000 manat cərimə olunur (maddə 52). Oyunun 120-ci dəqiqəsində "Neftçi" klubunun 15 №-li futbolçusu Erik Ramos kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıq üçün 2 oyun cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 37.1). Oyunun 120+1-ci dəqiqəsində "Qarabağ" klubunun 9 №-li futbolçusu Reynaldo Silva kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıq üçün 2 oyun cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 37.1).

## Marko Roys "Avro-2016" dan kənarda qaldı



**A**lmaniya millisinin "Avro-2016"nın final mərhələsi üçün yekun heyəti açıqlanıb. Qol.az-in Almaniya Futbol Federasiyasının rəsmi saytına istinadən yayılmış xəbəre görə, yığmanın baş məşqçisi Yoahim Löv komandaya dəvət etdiyi futbolçuların sayını 27-dən 23-ə endirib. **Marko Roys** zədə səbəbindən "Avro-2016"da Almaniya yığmasına kömək edə bilməyəcək. Qeyd edək ki, C qrupunda qərarlaşan Almaniya millisi Ukrayna, Polşa və Şimali İrlandiya ilə mübarizə aparacaq.

### Buraxılışa məsul: Mətləb Salahov

Redaksiyanın mövqeyi ilə müellifin mövqeyi üst-üstə düşməyə biler.

Qəzet "Ses" in komputer mərkəzində yığılın, sahifələnir.  
"Azərbaycan" nəşriyyatında çap olunur  
Qəzetdə AzərTAC, SIA, APA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.